

**EVDƏ QAL,  
SAĞLAM QAL**

**Vətəndaşlar  
Prezidentə yazırlar:  
Siz həmişə xalqını  
düşünən və onun  
rifahı namına  
gecə-gündüz səy  
göstərən lidersiniz**



Bax 8

**Əli Əhmədov:  
"Xainlər və  
xəyanətkarlar"**



Bax 4



*İlham Əliyev*

**"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir**

# SƏS

**QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!**



*Qəzet 1991-ci il yanvarın 11-dən çıxır*

№ 068 (6033) 24 aprel 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**"Cənab Prezident, bir daha sübut etdiniz ki, hər bir  
Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir"**

*Respublikanın bütün guşələrindən vətəndaşlar  
Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar*



Bax 2

**Azərbaycan XİN  
Ermənistanın bəyanatına  
cavab verdi**

**E**rmənistan XİN-in bu ölkənin 2018-ci il-  
dən bəri münaqişənin mərhələli həllinə  
əsaslanan danışıqlar aparmadığını iddia  
edən açıqlaması, hətta bu bəyanatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın  
olsa belə, çox gülüncüdür. Ermənistan XİN-in  
dürüst şəkildə öz əhalisini münaqişənin...



Bax 3

**Prezidentin hərbi  
məsələlər üzrə köməkçisi işğalçı  
rejimə hansı anonsu verdi?**

**A**zərbaycan Respublikası Prezidentinin kö-  
məkçisi - Administrasiyasının hərbi məsələlər  
şöbəsinin rəhbəri, general-polkovnik Məhər-  
rəm Əliyevin SİA-ya müsahibəsi...



Bax 6

**Səməd Seyidov:  
"İşğalçının bəyanatı  
onu fəlakətə sürükləyəcək"**



Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Erydmənistanın xarici...

Bax 3

**"Soyqırımına məruz qalan  
türk-müsəlman əhalisi olub"**

- Anar müəllim, məlum olduğu kimi, ermənilər hər il 24 aprel tarixini uydurma "erməni soyqırımı" kimi qeyd edir. Ermənilərin bu uydurma iddiaları haqqında nə deyə bilərsiniz?



Bax 10

**"Messi  
heç  
vaxt  
ciddi  
zədə  
almayıb"**



**A**rgentina millisinin həkimi Donato Villian komandanın kapitanı Lionel Messi haqqında danışdı. Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, "Barselona"nın 32 yaşlı hücumçusunun heç vaxt ciddi zədə almadığını deyib: "Messi əla peşəkardır. O, heç vaxt ciddi zədə almayıb. Lionel normal..."

Bax 16

**DSX: Üç sərhəd  
pozucusu İrandan  
Azərbaycana  
keçməyə  
cəhd edib**



Bax 11

**Paşinyan  
böyük qorxu  
içində...**



Bax 13

**"Radikal  
müxalifət  
mutasiya edərək  
qorxulu virusa  
cevriliblər"**



Bax 14



# “Cənab Prezident, bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir”

*Respublikanın bütün gushələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar*

## Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Yerin təkisi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli və “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

**R**espublikanın bütün gushələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar. Onlar ölkəmizdə koronavirusla mübarizədə görülmüş işləri, dövlətimizin başçısının xalqa göstərdiyi diqqət və qayğını alqışladıklarını bildirirlər. **AZƏRTAC** Prezidentin saytına istinadla həmin məktublardan bəzilərini təqdim edir.

Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası Vüqar Namazov yazır: “Möhtərəm cənab Prezident, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına Sizin gördüyünüz qabaqçılıq tədbirləri nəticəsində nail ola bildim. Bu, ancaq Sizin uzaqgörən siyasətinizin və xalqımıza qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi və Sizin çəvik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu. İdman sahəsində olduğu kimi, digər bütün sahələrdə də yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”.

Astara Rayon Ağsaqqallar Şurasının sədri Gülağa Rzayev: “Möhtərəm cənab Prezident, Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığınız addımlar hər bir Azərbaycan vətəndaşının yanında olduğunuzun bariz nümunəsidir. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir vaxtda uzaqgörən siyasətinizlə qabaqçılıq tədbirlərin həyata keçirilməsi xalqımızın bu beladan xilas olması yolunu müəyyənləşdirdi. Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbər olması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi Sizin “Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadənin təsdiqidir. Xüsusilə Sizin Sərəncamınızla imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşlarımızın özlərindən çox Sizin onları düşündüyünüzün ən gözəl nümunəsidir. Möhtərəm cənab Prezident, Sizin bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsəduyğun tədbirləri alqışlayır, Sizə “Əhsən!” deyir. Bir sözlə, uzaqgörən, müdrik, çəvik siyasətinizlə Siz nəinki bədxahları, dünya nəhənglərini də mat qoyduunuz. Sizə eşq olsun!”.

Bakının Yasamal rayonunda yaşayan Qarabağ müharibəsi əlili Söhrab Qasimov: “Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi əlili olaraq bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Koronavirusun ağışına aldığı ölkələrin statistikasını ölkəmizdəki vəziyyətlə müqayisə etdikdə Sizinlə qürur duyuram. Bu göstərici Sizin gərgin əməyinizin nəticəsidir. Allah Sizi qorusun! Mən fəxr edirəm ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan belə əmin əllərdədir. Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə 1990-cı illərdə Azərbaycanı fəlakətlərdən, təlatümlərdən xilas etdi. Siz də bu gün xalqımızı gözəgörməz beladan xilas edirsiniz. Cənab Prezident, Siz təkə Heydər Əliyev siyasəti



məktəbinin deyil, bütövlükdə onun həyat məktəbinin yetirməsinizdir. Biz ona görə xoşbəxt xalq ki, Ulu Öndərimizin Azərbaycan üçün gördüyü işləri Sizin kimi müdrik siyasi xadim davam etdirir”.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli: “Möhtərəm cənab Prezident, bəşəriyyət koronavirus pandemiyasının tüğyanına məruz qalmış, inkişaf səviyyəsinə asılı olmayaraq bütün dövlətləri dəhşətli bir sınağa çəkmişdir. Bu, insan həyatının bütün sahələrinə mənfi təsiri göstərməkdədir. Dəhşətli xəstəlik dünyanın əksər ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə çoxsaylı insan tələfatlarına səbəb olmaqla, eyni zamanda, bir çox hallarda onları pandemiyanın qarşısının alınmasında aciz vəziyyətə salmışdır. Ölkələr koronavirusla mübarizədə müxtəlif vaxtlarda və müxtəlif formalarda başladılar. Sizin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vəziyyəti düzgün qiymətləndirməyiniz, vaxtında qəbul etdiyiniz qərarlar və qabaqçılıq tədbirləri nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının, çoxsaylı insan tələfatının qarşısı alındı. Sizin “Biz birlikdə güclüyük” çağırışınız cəmiyyətdə bir şüara çevrildi. Cəmiyyətimiz bir daha yüksək keyfiyyətlərini ifadə edərək Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyinə, Prezidentin həmişə xalqın, xalqın həmişə Prezidentinin yanında olmasını bir daha təsdiq etdi. Hörmətli Prezidentimiz, məmnuniyyətlə qeyd etmək istəyirik ki, belə çətin bir zamanda əhalinin, o cümlədən cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi əlilliyi olan şəxslərin sosial təminatı diqqət mərkəzində saxlanıldı və sosial siyasətin dövlətin əsas istiqaməti olduğunu bir daha göstərdi. Hörmətli cənab Prezident, çox təəssüflə qeyd edirik ki, belə bir zamanda dövlətin və xalqın mənafələrinin əksinə olaraq, bezi siyasi qurumlar, xarici təxribatçı və düşmən qüvvələrin sifarişlərini yerinə yetirənlər bir daha iç üzlerini göstərməyə başlamışlar. Azərbaycan əleyhinə müxtəlif üsullarla təbliğat aparır, görülmüş işlərə kölgə salmaq istəyirlər. Lakin həmişə olduğu kimi, koronavirusun yayılmasının qarşısının alınmasında xalq-hakimiyyət birliyi düşmən qüvvələrin kəskin cavabını verərək onların arzularını heçə endirdi. Hörmətli cənab Prezidentimiz, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticə-

sində koronavirusun yayılmasının qarşısının alınması istiqamətində fəaliyyətlər uğurla davam etdiriləcək və qarşısı alınacaq. Əminlik ki, Sizin yüksək sərişlətiniz, uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan Respublikası postpandemiya dövründə də inkişaf edəcək və çiçəklənəcək”.

Göyçay rayonunun Ləkçilpaq kəndinin sakini Arif İsmayilov: “Hörmətli cənab Prezident, bütün dünyada minlərlə insanın ölümünə səbəb olan virusun bizim ölkəmizdə yayılmasının qarşısının alınmasında gördüyünüz qabaqçılıq tədbirlərə görə Sizə kəndimizin 6 mindən çox əhalisi adından minnətdarlığımızı bildirirəm. Dövlətimizin və xalqımızın firavan yaşaması üçün var gücünüzle çalışaraq ərsəyə gətirdiyiniz bütün işlərdə Sizlə yanaşı, Mehriban xanımın da əməyi danılmazdır. Bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir. Uca Allah Sizi və ailənizi qorusun!”.

Göyçay rayon İncə kənd orta məktəbinin biologiya müəllimi, Əməkdar müəllim Qurban Qurbanov: “Möhtərəm cənab Prezident, biz, Göyçay rayon təhsil işçiləri dünyanı əsərət altına alan koronavirus epidemiyası ilə mübarizə dövründə Sizin Azərbaycan xalqının sağlamlığı uğrunda apardığınız böyük mübarizəni məmnunluqla izləyirik. Dünyanın ən güclü ölkələrində epidemiyaya minlərlə insanın vəfatına, iqtisadi böhrana, yüz minlərlə insanın xəstələnməsinə yol açdığı bir dövrdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə epidemiyanın yayılmasının qarşısı alınmış, ölüm faktları minimum səviyyədə olmuşdur. Azərbaycan səhiyyə sisteminin inkişafının nəticəsidir ki, virusa yoluxan vətəndaşlarımız öz sağlamlıqlarına qovuşur və sağalan xəstələrin sayı günbəgün artır. Cənab Prezident, xüsusi karantin dövründə Sizin rəhbərliyinizlə aztəminatlı ailələrə göstərilən maddi yardımların nəticəsidir ki, insanlar bu çətin dövrdə öz rahat həyatlarına davam edirlər. Biz inanırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyiniz altında bu belanın öhdəsindən gələcək, günəşli sabahlar daha aydın olacaq. Odur ki, Göyçay rayon təhsil işçiləri həmişə Sizin arxanızdadır, Sizinlə birlikdədir, Sizə inanır, Sizi sevirlər, Sizə güvənirlər. Tanrı Sizin yar və yardımçınız olsun!”.

Sumqayıt şəhərində yaşayan şa-

ir-publisist Səfərqulu Tağızadə: “Cənab Prezident, mən tarixin keşməkeşli illərini görmüş bir insanam. İkinci Dünya müharibəsində Azərbaycanın altı yüz mindən çox oğul və qızı amansız döyüşlərə səfərbər olmuşdu. Onlardan üç yüz min nəfərdən çoxu torpaq uğrunda öz canlarını qurban verdi. Həlak olanların övladları yetimxanalarda, ailələri isə aclıqdan dünyalarını dəyişdilər. İndiki şəraitdə insanlara edilən yardım heç o vaxt onlara göstərilməmişdi. Siz dünya şöhrətli ulu öndər Heydər Əliyevin layiqli davamçısıdır. Xalqımızın Ümummilli Lideri dünya siyasət meydanının nəhənglərindən biri, bəlkə də birincisi idi. Cənab Prezident, Siz xalqımız üçün bu ağır günlərdə çox cəsarətli və uzaqgörən addımlar atırsınız. Xalqımızın xilas uğrunda çox böyük işlər görürsünüz. Dünyanın aparıcı dövlətləri bu amansız koronavirusun əlində aciz qalıblar. Biz dünyada böyük dövlətlərdən olmasaq da, Sizin qabaqçılıq tədbirləriniz, xalqın xilasına naminə gördüyünüz işlər nəticəsində bu virusla mübarizədə əksər ölkələrdən daha yaxşı durumda olduğumuz göz qabağındadır. Mən şəxsən öz adımdan və ailəmdən Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü və minnətdarlığımızı çatdırıram. Allah Sizi və ailənizi qorusun!”.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli: “Möhtərəm cənab Prezident, mən müstəqil Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq bu məktubu yazmağı özümə borc bildim. İlk olaraq onu bildirmək istədim ki, hər bir Azərbaycan genci, həmçinin bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyur. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini Sizə etibar edir, hər bir işdə Sizə güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir. İnanırıq ki, Sizin düşünmüş siyasətiniz nəticəsində biz azərbaycanlılar bütün çətin sınaqlardan uğurla çıxacağıq. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbay-

can Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri adından Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Məlumdur ki, dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Bəşəriyyətin üzleşdiyi koronavirus pandemiyasının törətdiyi fəsadlar bir çox dünya ölkələrində milli fəlakət səviyyəsinə kimi yüksəlməkdədir. Lakin biz çox xoşbəxt xalq ki, Sizin kimi uzaqgörən liderimiz var. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər, Sizin bu sahədə qəbul etdiyiniz qərarlar və hər bir çıxışınız xalqımız tərəfindən yüksək dəyərləndirilir. Cənab Prezident, Sizə hər zaman xalqımıza dayağ olduğunuz üçün, həm öz adımdan, həm də bütün gənclər adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Ulu Öndərin daxili və xarici siyasət strategiyasının parametrləri Sizin sayınızda ləyaqətlə davam etdirilməkdədir. Bu şəərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Sizə tükənməz müvəfəqiyyətlər arzulayıram”.

Saatlı rayonunun Günəşli kəndində yaşayan Ahıska türklərinin adından dövlətimizin başçısına minnətdarlığını bildiren Nurgözəl Rəhimova yazır: “Hörmətli cənab Prezident, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı, Ahıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz türklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarada olduğumuzu heç vaxt hiss etdirmədi. Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Ahıska türkləri olaraq hər zaman Sizinləyik. El bir olsa dağ oynadq yerindən. Biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıraq”.

## Azərbaycan XİN Ermənistanın bəyanatına cavab verdi

**E**rmənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyanatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncüdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin şərhində bildirilir.

Qeyd olunur ki, 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkənin nazirləri, eləcə də 3 ölkənin həmsədrləri, habelə Xarici İşlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək



üçün görüşüblər?

Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə

də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür.

Həmçinin danışıqlar eyni formata və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı, 21 aprel tarixində məlum bəyanatı səsləndirən Ermənistan Xarici İşlər naziri bir neçə saat sonra videokonfransda iştirak edib müzakirələrə qatılmazdı. Ermənistan Xarici İşlər nazirinin özünün də razılaşdığı kimi əhalisini sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar.

## Səməd Seyidov: "İşğalçının bəyanatı onu fəlakətə sürükləyəcək"



**M**illi Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatına münasibətini bildirib. SİA-nın verdiyi məlumata görə, Səməd Seyidov açıqlamasında deyib: "Bildiyiniz kimi, Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli yanaşma əsasında nizamlanmasını nəzərdə tutan sənəd haqqında açıqlamasından sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan isterik səciyyəli bir bəyanatla çıxış edib. Bu bəyanata əsas olan, 2019-cu ilin aprelinde Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilən sənəd Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

Ermənistan XİN rəhbəri Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın faktiki olaraq gücsüzlüyünü göstərərək, regionda təhlükəsizliyə və sabitliyə böyük bir təhdidi özündə ehtiva etdiyini sübuta yetirdi. Faktiki olaraq, Z.Mnatsakanyan bu bəyanatla Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinə çox ciddi zərbə vurub. Məhz bu nöqtəyi-nəzərdən çıxış edərək, Minsk qrupunun həmsədrləri öz münasibətlərini bildirməlidirlər.

Biz dəfələrlə münaqişənin sülh və beynəlxalq qanunlar çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğumuzu desək də, dünyaya, eləcə də beynəlxalq qanuna azğın və işğalçı bir bəyanatın şahidi olduq. Mən bu bəyanatın hüquqi aspektlərini təhlil etmək fikrində deyiləm. Çünki bu mövqenin nə dərəcədə beynəlxalq hüquqa zidd və cəfəngiyat xarakterli olduğunu hamı çox gözəl başa düşür. Mən bəyanatın ərsəyə gəlməsini özü-özlüyündə bəzi beynəlxalq təşkilatların, Ermənistanı himayə edən dövlətlərin, yaxud da qurumların tamamilə məsuliyyətsiz, ikili standartlarla dolu bir siyasətin nəticəsi kimi qiymətləndirmənin labüd olduğunu qeyd etmək istəyirəm.

Təəssüf hissi ilə deməliyəm ki, Ermənistanın apardığı siyasət ciddi qınağa çevrilməyəndə, beynəlxalq qanunun tapdalandığı, hətta cinayətlərə hansısa formada bəraət qazandırmaq cəhdlərinin nəticəsində, bax belə məsuliyyətsiz, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan sözlərin, fikirlərin, bəyanatların meydana çıxdığını görürük. Bu gün biz hamımız regionda sabitliyin qorunması üçün çalışırıq, beynəlxalq qanunu bu regiona gətirmək istəyirik. Amma bunun üçün Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan dövlətinin apardığı siyasətin, faktiki olaraq, insanlığa qarşı bir siyasət olduğunu dünya ictimaiyyəti başa düşməlidir. Dünya ictimaiyyəti anlamalıdır ki, Ermənistan hakimiyyəti heç bir zaman nə insanları, nə insan hüquqlarını, nə də beynəlxalq qanunu düşünmür.

Regionda fəaliyyət göstərən nüfuzlu, təsir imkanlarına malik dövlətlərin də mövqeyini nəzərə almadan bu qəbildən olan məsuliyyətsiz bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, bütün bunlar daha öncə dediyim kimi, Ermənistanın gücsüzlüyünü və ən əsası, çıxılmaz bir vəziyyətə düşdüyünü göstərir. Onları təşvişə salan Azərbaycan Prezidentinin apardığı hücum siyasəti, Münxendə, Davosda, eləcə də digər beynəlxalq arenalarda çıxış edərkən gətirdiyi və Ermənistanın iç üzünü tam şəkildə açan faktlardır.

Məhz bu təxribat burulğanında beynəlxalq qanunu tam şəkildə pozan bəyanata öz münasibətimizi bildirməli, heç bir ölkənin Azərbaycan ərazisində hər hansı bir qondarma rejim yaradılmasının imkansızlığını, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunacağını bəyan etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Ermənistan hökuməti və onun havadarları nə qədər çox bu qəbildən olan bəyanatlar verərsə, qeyri-qanuni seçkilər keçirib beynəlxalq ictimaiyyət qarşısında özlərini ifşa edərsə, regionda sülh və əmin-amanlıq gətirmək istəyən qüvvələrə qarşı fəaliyyət göstərərsə özlərini bir o qədər tez süquta və fəlakətə sürükləyəcəklər". yap.org.az

Ceyhun Rasimoğlu

## Sevinc Fətəliyeva: "Regionda sülhə ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir"

**"B**ütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdə, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Belə bir şəraitdə işğalçı Ermənistanın hər hansı təhlükəsizlik, sülh barədə fikirlər səsləndirməsi imitasiyadan başqa bir şey deyil". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.



Sevinc Fətəliyeva bildirib ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi fikirləri Ermənistan öz "məntiqi" izah edir. İşğalçı ölkənin xarici işlər nazirinin açıqlaması bunu deməyə əsas verir.

"Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti münaqişənin mərhələli şəkildə həllinin tərəfdarıdır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Bundan sonra isə ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Ermənistan öz müqəddəratını təyin etmə prinsipinə öz "məntiqi" ilə yanaşır. Halbuki, bu məsələlər beynəlxalq hüquqda tam təsbit olunub. Öz müqəddəratını təyin etmə prinsipi dövlətin ərazi bütövlüyünə xələl gətirə bilməz. Üstəlik, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib"-deyən deputat qeyd edib ki, bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir.

Sevinc Fətəliyeva qeyd edib ki, işğalçı siyasət yürütdüyü halda Ermənistanın hakimiyyəti nüməyəndələrinin sülhdən danışması səmimi deyil, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır: "Əgər həqiqətən Ermənistan sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalı, işğal etdiyi Azərbaycan torpaqlarından öz hərbi birləşmələrini çıxarmalıdır".

## "Tətbiq olunacaq vergi güzəştləri biznesin iqtisadi fəallığını qoruyacaq"

**K**oronavirus pandemiyası özəl biznes strukturlarının fəaliyyətinə mənfi təsir göstərmişdir. Tətbiq olunmuş xüsusi karantin rejimi bir sıra sahələrin fəaliyyətlərini dayandıraraq, fəaliyyətinə icazə verilmiş sahələrdə də iqtisadi fəallıq azalıb. Ona görə də cənab Prezident qeyri-neft strukturuna dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar xüsusi proqramın hazırlanmasına tapşırıq vermişdi". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Nazirlər Kabinetinin yanında yaradılmış işçi qrupu özəl sektorun iqtisadi fəallığını bərpa edilməsi üçün dövlət dəstəyi göstəriləcək sahələr müəyyənləşdirdi: "Bu, birbaşa biznes strukturlarına maliyyə, əmək haqlarının ödənilməsinə və bank kreditlərinin ödənilməsinə dövlət dəstəyinin göstərilməsi, habelə vergi güzəştlərinin tətbiqindən ibarətdir. Vergi güzəştlərinin tətbiqi Vergi Məcəlləsinə dəyişikliklər edilməklə 1 yanvar 2020-ci ilə kimi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına xidmət edir. Tətbiq olunan vergi güzəştləri üç istiqamətdə müəyyənləşdirilmişdir ki, bu da ölkədə biznesin iqtisadi fəallığının qorunmasına xidmət edəcəkdir. Vergi məəcəlləsində nəzərdə tutulmuş vergi güzəştləri və tətiləri çox müsbət addım hesab edirəm və bu, postpandemiya dövründə sahibkarlıq strukturlarına öz fəaliyyətlərini bərpasına imkan verəcəkdir. Dövlətin məqsədi çətin dövrdə sahibkarlara dəstək verməklə koronavirus pandemiyasının qeyri-neft sektoruna mənfi təsirlərini minimuma endirməkdən ibarətdir".





## Əli Əhmədov: "Xainlər və xəyanətkarlar"

**"Bütün dünya bu gün koronavirus pandemiyası həyəcanını yaşayır. Neft ixrac edən dövlətlərdə eyni zamanda neftin qiymətinin pandemiya səbəbindən kəskin şəkildə düşməsi narahatlıqla müşahidə olunur. Əvvəllər aktual olan bir çox, bəlkə də əksər problemlər istisnasız olaraq hər bir ölkənin hökumətinin gündəliyindən çıxarılıb. İndi siyasətlə məşğul olmaq, siyasi piar qurmaq planları ən azından əxlaq normaları baxımından sanki qəbahət sayılır. Xəbərlər proqramlarından, adət etdiyimiz siyasi mövzuların büsbütün yox olması dediyimiz bariz ifadəsi hesab oluna bilər.**



sağlamlığının qorunması, yaranmış vəziyyətlə əlaqədar insanların sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın böhrandan xilas edilməsi kimi həyati problemlərin həllinə yönəlib. Bu mənada Azərbaycan hökuməti də istisna təşkil

etmir. Bütün diqqət və imkanlar pandemiyanın və onun yaratdığı çətinliklərin aradan qaldırılmasına yönəlib. Uğurlar, müsbət nəticələr də göz qabağındadır. Bunu görmək və etiraf etməmək üçün insan ədalət hissini yerli-dibli itirmiş olmalıdır. Lakin görünür "milli şuranın" ətrafında toplaşanlar, ələxüsus Əli Kərimli ədalət hissini və siyasi əxlaq normalarını birdəfəlik unudublar. Belə olmasaydı ənənəvi olaraq yaxşı bacarıqları yalan, böhtan, iftira kampaniyasını heç olmasa indiki həssas günlərdə işə salmazdılar. Lakin onlar nəinki eybəcər vərdişlərindən əl çəkdilər, hətta bir az da qabağa getdilər. Əli Kərimlinin son günlərdə sosial şəbəkələrdə guya təqib edilməsi, internetə çıxışına maneələr törədilməsi, tərəfdaşlarının xüsusi karantin rejiminin pozulması adı altında inzibati məsuliyyətə cəlb olunması kimi sui-qəsd nəzəriyyələri nə yeni mövzu ola biləcək cəfəng uydurmaları ilə tanış olduqda istər - istəməz adamın başının döndüyü (damının tərpəndiyi) qənaətinə gəlməyə bilmərsən. Adamda sanki bir əlahiddəlik xəstəliyi yaranıb, hərçənd ortada belə bir xəstəliyin yaranmasına səbəb ola biləcək heç nə yoxdur.

"Əvvəldə qeyd edilirdi ki, koronavirus pandemiyası şəraitində siyasət, siyasi rəqabət, siyasi piar və s. kimi anlayışlar və proseslər dünyanın gündəmindən, müvəqqəti də olsa, çıxarılıb. Hətta qanlı münaqişələrə, bəşəriyyətin rahatlığını pozan məlum müharibələrə ara verilib. Ancaq dünyanın hazırkı mənzərəsinə uyğun olmayan və bu mənada haqlı olaraq ikrah hissi yaradan iki nümunə diqqət cəlb edir. Bunun biri qondarma "Dağlıq Qarabağ Respublikasında" separatçı rejimin keçirdiyi saxta seçkilərdir. Həmin seçkilərin hansı effekt yaratdığından danışmağa dəyməz. Digər ölkələr bir yana qalsın, hətta separatçı rejimin həqiqi sahibi olan Ermənistanın "seçkiləri" izləmək üçün müşahidəçilər göndərməkdən imtina etməsi indiki şəraitdə onun nə qədər yersiz və eybəcər olduğunu sübuta yetirir. İkinci eybəcər nümunə isə "milli şuranın" pandemiya ilə əlləklə, hamılıqla həqiqi mənada mücadilə aparıldığı zamanda siyasi piar davası aparması, fürsətdən faydalanmağa çalışmasıdır. Bu insanların xalqla bir olmağını, əslində isə, xalqın maraqlarına düşmən kəsildiyini pandemiyanın yaratdığı həssas məqamdan öz məqsədləri naminə xəyanətkarcasına istifadə etmək cəhdlərindən daha yaxşı heç nə üzə çıxara bilməzdi. Belə halda deyilə bilər: xain xəyanət əməli üstündə yaxalandı"-deyə, Əli Əhmədov vurğulayıb.

## Erməni mənşəlilər və erməni çörəyi yeyənlər

*Yaxud Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Ramiz, Arif və Leyla Yunus, Sevinc Osmanqızı kimi antimillə qüvvələrin xəyanətkar simaları barədə bəzi vacib xatırlatmalar...*

**Cənubi Qafqaz regionunun lider ölkəsi olan və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş - güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bunu təmin edən strateji amil, heç**



**Siyavuş Novruzov  
YAP İcra katibinin müavini,  
Milli Məclisin Regional məsələlər  
komitəsinin sədri**

**şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir. Milli maraqlara və müasir global çağırışlara cavab verən strateji kurs müstəqil xarakter daşıyır, ölkəmizin möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə şərtləndirir.**

Təbii ki, respublikamızın dayanıqlı inkişafı, beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Ona görə də xaricdəki ermənipərəst dairələr Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparır, ölkəmizin müstəqil siyasətinə və dinamik inkişafına maneə yaratmaq üçün müxtəlif çirkin vasitələrdən istifadə edirlər. Onların Azərbaycana qarşı məkrli planlarının reallaşmasında isə xaricdəki bəzi "siyasi mühacir"lər və ölkəmizdəki "beşinci kolon" xüsusi canfəşanlıq edir.

**"Siyasi mühacir" adı ilə xaricə sığınan antimillə ünsürlər və "beşinci kolon"na üçün indi aktivləşib?**

"Mühacir" adı ilə xaricə sığınan antimillə ünsürlərin, eləcə də ölkəmizdəki "beşinci kolon" nümayəndələrinin son zamanlar xüsusi aktivləşməsi müşahidə olunur. Təbii ki, erməni mənşəli olanlar və erməni çörəyi ilə qidalananların məhz indi xüsusi fəallığı nümayiş etdirmələri bir sıra amillərə əlaqədarlıdır.

Məlum olduğu kimi, son zamanlar dünyanı cənginə almış yeni növ koronavirus infeksiyasının (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında təcirəsalınmaz tədbirlər həyata keçirilir və bütün zəruri resurslar səfərbər olunub.

Ən əsası, əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılır. Hazırkı şəraitdə qəbul olunan qərarlar, imzalanmış sənədlərin mühüm bir hissəsi pandemiya şəraitinin əhalinin rifahına, ölkə iqtisadiyyatına böyük ölçüdə mənfi təsirinin qarşısını almaqdan ibarətdir. Təqdire-

layıqdır ki, ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, eləcə də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 3,5 milyard manat vəsait ayrılıb, müxtəlif istiqamətlərdə dövlət dəstəyi mexanizmlərini özündə ehtiva edən çoxsaylı sənədlər imzalanıb. Bir sözlə, Azərbaycan dövləti öz vətəndaşlarının yanındadır. Təbii ki, pandemiyanın mənfi təsirlərindən qorunmaq üçün formalaşdırılmış mübarizə mexanizminin səmərəliliyini təmin edən mühüm amillərdən biri dövlət tərəfindən həyata keçirilən zəruri tədbirlərə əhalinin fəal dəstək göstərməsidir. Yeni pandemiya şəraitində də ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, milli həmrəylik özünü ən yüksək səviyyədə göstərir.

Təbii ki, anti-Azərbaycan dairələrin, erməni lobbisinin və ermənipərəst mərkəzlərin sifarişlərinə yerinə yetirən "sapı özümüzdən olan" baltalar Azərbaycanın bu müsbət realitətlərindən ciddi narahatlıq duyduqlarına görə hərəkətə keçiblər. Onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə gerçəkliyə uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və effektiv tədbirlərin üzərinə kölgə salmağa, hətta vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün xüsusi karantin rejiminin uzadılmasını manipulyasiya predmetinə çevirməyə çalışırlar. Çünki erməni lobbisinin maliyyəsi əsasında "fəaliyyət" göstərən bu antimillə ünsürlərin istəyi Azərbaycanda vəziyyətin gərginləşməsi, ölkəmizin kaos və anarxiya meydanına çevrilməsidir. Ona görə də onlar ölkədə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsinə istəyirlər ki, bu məsələlərdən istifadə edərək Ermənistan mənafeyinə uyğun, dövlətimizin maraqlarına zidd təbliğat kampaniyası aparsın, vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yarada bilsinlər. Bu isə birmənalı olaraq Vətənə, xalqa və dövlətə xəyanətin bariz nümunəsi - eyanı ifadəsidir.

**"Sapı özümüzdən olan balta"ların erməni sevgisi və erməni lobbisinə xidməti...**

Öz xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi sərgiləyən xaricdəki antimillə ünsürlərin, eləcə də ölkəmizdəki "beşinci kolon"un məhz indi xüsusi aktivləşməsinin əsasında duran başqa bir səbəb haqqında...


Məlumdur ki, bütün regional layihələrdən kənar qalan, bölgədə təcrid vəziyyətində olan işğalçı Ermənistanda siyasi kaos və iqtisadi tənəzzül dərinləşməkdədir. Bununla yanaşı, erməni lobbisi və terrorizmi, təcavüzkarlığı dövlət siyasətinə çevirmiş Ermənistan beynəlxalq miqyasda diplomatik müstəvidə də ciddi uğursuzluqlara düşər olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiyanın, yaxud hücum diplomatiyasının sayəsində erməni yalanları ifşa olunur, təcavüzkar erməni millətçilərinin "qara piar" kampaniyası iflasa uğradılır.

**Ardı Səh. 5**

## Xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara xəbərdarlıq

**D**axili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara müraciət edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icazə.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilməzlər. Lakin son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir. Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-ış günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.

Eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir".





# Erməni mənşəlilər və erməni çörəyi yeyənlər

Yaxud Əli Kərimli, Cəmil Həsəni, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Ramiz, Arif və Leyla Yunus, Sevinc Osmanqızı kimi antimillə qüvvələrin xəyanətkar simaları barədə bəzi vacib xatırlatmalar...

## Əvvəlki Səh. 4

Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday və Aşqabadda tarixi və siyasi reallıqları qətiyyətlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq ermənilərin saxta təbliğatını ifşa etməsi, Münxendə isə Nikol Paşinyana tarix, hüquq, siyasət və diplomatiya dərsləri keçməsi ermənilərdə, ermənipərəst dairələrdə ciddi mənəvi-psixoloji sarsıntıya və əndişənin yaranmasına səbəb olub.

Son zamanlar, həmçinin bu ölkədə hakimiyyətlə vətəndaşlar arasında ciddi ziddiyyətlər və konfrantasiyaların müşahidə edilməsi, Azərbaycanın qüdrəti qarşısında təlaş keçirən işğalçı ölkənin ordusunda neqativ halların artması, hətta Dağlıq Qarabağda xidmət edən əsgərlərin silahlarını ataraq qaçması kimi faktlar Ermənistanın ümumi mənzərəsini əks etdirən bariz reallıqlardır. Ona görə də istərlik vəziyyətində olan erməni lobbisi hərəkətə keçərək təbliğat və qarayaxma kampaniyası vasitəsilə iki hədəfə çatmaq istəyirlər: birincisi, Ermənistanın acizliyini və acınacaqlı vəziyyətini gizlətmək, reallığı başqa cür təqdim etmək; ikincisi isə, gündən-günə inkişaf edən, güclənən Azərbaycanın müsbət reallıqlarının və möhtəşəm nailiyyətlərinin üzərinə kölgə salmaq. Təbii ki, bu prosesdə öz xidmətçilərinin əməyindən istifadə edirlər. Əfsuslar olsun ki, həmin qulluqçular sırasında xaricdə məskunlaşmış azərbaycanlılar, ölkəmizdəki "beşinci kolon" nümayəndələri - "sapı özümüzdən olan balta"lar da ön cərgədə yer alırlar. Erməni lobbisinin direktivlərini yerinə yetirən bu antimillə ünsürlər qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilmiş "seçkilər"lə bağlı bir kəlimə qınayıcı və tənqidi fikirlər söyləmədikləri halda, Azərbaycan azad, ədalətli, demokratik və şəffaf seçkilərlə bağlı yalanlar tirajlayırlar. Həmin qondarma "seçkilər"i qınayan və rədd edən bir çox ölkələrin, regional və beynəlxalq təşkilatların bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub, amma sözügedən marginal qruplaşmalar susqunluq nümayiş etdirirlər.

## Erməni lobbisinin "muzdlu ideoloji əsgərləri": onlar kimlərdir və nə istəyirlər?

Erməni lobbisinin "muzdlu ideoloji əsgərləri"nin sıralarına nəzər yetirərkən gözə çarpan ilk fiqurlardan biri keçmiş "diplomat" Arif Məmmədovdur. Gəncədə doğulmuş bu şəxsin nənəsinin erməni olması aşkardır - heç kimə sirt deyil. Rus hərbi tərcüməçilik məktəbini bitirmiş Arif Məmmədov erməni qohumlarının köməkliyi ilə təhsil alıb və işə düzəlib.

Heç bir bilik və bacarıq sahibi olmadığına görə həbəş dilinə yönləndirilib. Bir müqayisə aparaq: konservatoriyaya imtahan zamanı istedadlı insanlar arasında əsas rəqabət tar, kamança, skripka, fortepiano və digər bu kimi çalğı alətləri üzrə təhsil almaq istiqamətində müşahidə edilir. İstedadı kifayət qədər olmayan və tapşırıqları isə kontrabasa yönlənir. Elə Arif Məmmədov da türk, ərəb, fars və ya Avropa dilləri üzrə deyil, heç kimə lazım olmayan, beynəlxalq əhəmiyyət daşımayan həbəş dili üzrə təhsil ala bilib ki, bu da onun savadsızlığı və istedadsızlığının bariz nümunəsidir. Digər tərəfdən, biz 1988-ci ildə başlayaraq Milli Azadlıq Hərəkatında fəal iştirak edərkən, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizə apararkən tərcüməyi halında 1988-1993-cü illəri gizlətməmiş bu şəxsin elə həmin vaxt Həbəşistanda keçdi otarmaqla məşğul olduğu da məlumdur. Nədənə bu "mahir diplomat" heç vaxt həmin dönmədən söhbət açmır.

Arif Məmmədov erməni xislətini Ermənistanın terrorçu dövlət olmasını ört-basdır etməyə çalışmaq, hətta bu məqsədinə çatmaq üçün Azərbaycan dövlətini ittiham etməkdə də göstərir. Bu şəxs Azərbaycanı "İsraildən aldığı silahları Suriya və Liviyada Türkiyəyə qarşı vuruşan terrorçulara satmaqda" günahlandırmaqda həm də iki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparır. O, nə Ermənistanın terror dövləti olmasından, işğalçı - təcavüzkar siyasət həyata keçirməsindən danışır, nə də terrorist təşkilat İŞİD barədə - onun birdən-birə necə meydana çıxması və kimə xidmət etməsi haqqında bir kəlimə deyir. Azərbaycan və Türkiyənin münasibətlərinin pozulmasını istəyən, Ermənistanı müdafiə edən kimlərdir? Təbii ki, ermənilər və ermənipərəst dairələr. Elə Arif Məmmədov kimi xainlər də nənələrinin və babalarının xəyanətkar əməllərinə sadıq qalaraq bu cür fəallıq nümayiş etdirirlər.

Başqa bir məqam: Azərbaycan dilində normal danışa bilməyən satqın "diplomat"ın tez-tez istifadə etdiyi "kürü diplomatiyası" ifadəsi elə onun öz diplomatik fəaliyyətinin mahiyyətini əks etdirir. Vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndəsi olmuş bu şəxs "ziyafət təşkil etmək" adı altında ayrı-ayrı məmurlardan maliyyə vəsaiti toplamış və mənimsəmişdir.

Aldığı tapşırıqlar və sifarişlər əsasında Azərbaycan dövlətinə qarşı çirkin təbliğat aparmaqla məşğul olan erməni xidmətçiləri sırasında Ramiz, Arif və Leyla Yunuslar da var. Bu şəxslərin erməni kimlikləri aşkardır (bu barədə Rasim Ağayevin, Əlizadə qardaşlarının yazılarında kifayət qə-

dər faktlar var). Ramiz, Arif və Leyla Yunuslarla bağlı qanuni təftiş zamanı onların dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Göyçə gölünün kənarında 11 mülkünün ortaya çıxması da bir çox mətləblərdən xəbər verir. Ermənistan ərazisinə dövlətimizi məlumatlandırmadan və icazə almadan, yeni qeyri-qanuni surətdə keçərək işğalçı ölkədə təşkil olunmuş toplantılarda iştirak edən və Azərbaycan dövlətinin milli maraqlarına zidd, Ermənistanın isə mənafeyinə uyğun fikirlər səsləndirən bu şəxslərin siması və ya simasızlığı ortadadır. İndi Ramiz Yunus yaşadığı ABŞ-dakı və xidmət etdiyi Ermənistanın pandemiya şəraitində acınacaqlı vəziyyəti kənara qoyaraq Azərbaycanı tənqid etməyə, ictimai rəyi çaşdırmağa çalışır. Amma xalqımız onun yalanlarına, qərəzli və məkrli fikirlərinə inanmır, çünki bu antimillə ünsürü danışdıran amilin onların erməni mənşələri və erməni lobbisinin maliyyəsi olduğunu yaxşı bilir.

Anti-Azərbaycan cəbhəsində dayananlar sırasında olan Cəmil Həsəni isə xalqı, hakimiyyəti və dövləti hədəf seçərək yalan tirajlamaqla məşğuldur. Bu şəxs konkret olaraq ermənipərəst dairələrin qulluqçusu qismində dezinformator kimi çıxış edir. Bir zamanlar Milli Məclisin üzvü olarkən büdcə müzakirələri, Nazirlər Kabinetinin hesabatları zamanı hökumətin işini yüksək qiymətləndirən, parlamentdə, eləcə də Təhsil Nazirliyinin kollegiya iclaslarında ölkəmizdə təhsilin inkişafı barədə tərif yağdıran, buna görə təhsil nazirindən "konvert" alan, cəmi 1 il parlament üzvü olduğu halda, Milli Məclisin deputatları üçün tikilmiş binada illərlə növbədə duran başqalarının haqqına girərək 4 otaqlı mənzil alan, keçmiş iqtisadiyyat nazirinin dəstəyi və maliyyəsi ilə yaşadığı binanın altında deputatların xeyir-şər mərasimləri

üçün nəzərdə tutulmuş obyekt qeyri-qanuni şəkildə özəlləşdirərək mənimsəyən C.Həsənin indi haqqdan danışması, sadəcə olaraq, absurddur! Şəffaflıq və ədalətdən dəm vuran Cəmil Həsənin millət vəkili seçilmədikdən sonra yaşayacağı uyğun olmadığı halda pensiya (deputatlıq təqaüdü) almaq üçün saxta yolla I qrup əlillik (gözdən) dərəcəsi alması isə onun hansı mənəviyyətə sahib olduğunu aydın göstərir. Necə ola bilər ki, gözdən əlil olan şəxs elmlə məşğul olur, məqalələr və əsərlər dərc etdirir, elmi konfranslarda mühazirə oxuyur?!

Deputatlığı zamanı Milli Məclisdən çox Prezident Administrasiyasında olan, hər dəfə xarici səfərlərə, Avropa Şurasına gedərkən döymədiyi nazir qapısı qalmayan, prezident seçkiləri ərəfəsində, iclaslar zamanı hər kəsdən öncə çıxış edib təriflər söyləmək üçün davaya edən Gültəkin Hacıbəylinin isə deputat seçilmədikdən sonra Azərbaycan iqtidarına və dövlətinə yönəlik qərəzli, iftira dolu fikirlər səsləndirməyə başlaması onun əsl simasını əks etdirir. Deputat seçildiyi Goranboydan milyonlar götürən, alçıpan, gips zavodları, fabriklər açmış Gültəkin Hacıbəyli heç bir əmək müqaviləsi olmadan, sosial müdafiə fonduna ödəmə etmədən və vergidən yayınmaqla çoxlu sayda insanın əməyini istismar edərək sərvətini artırır. O zaman bu şəxsin yadına heç xalq, vətəndaş düşmərdü. Paradoksal haldır ki, vaxtilə müqaviləsiz və qeyri-qanuni çalışdığı, buna görə də indi təqaüd ala bilməyən həmin insanların haqqını qaytarmaq əvəzinə, koronavirus pandemiyası şəraitində dövlət insanlara yardım, dəstəyi, xüsusi diqqət və qayğısının üzərinə kölgə salmağa çalışır.

Bir zamanlar adı qonşu ölkələrdən birində casusluğa qarışmış, əxlaqsızlıq macəraları ilə "şöhret" sahibi olmuş, erməni lob-

bisinin tapşırıqlarını yerinə yetirən qənimət zahidin isə səsləndirdiyi fikirlər onun xisləti və mahiyyətini tam əks etdirir. Neftin qiymətinin düşməsi barədə danışarkən dəfələrlə "maşallah" sözündən istifadə edən q.zahidin bu məsələyə görə sevincinin həddi-hüdudu olmaması aşkar nümayiş etdirməsi onun xalqa və dövlətə düşmən münasibətində olduğunu göstərir. Hətta o düşünür ki, neft gəlirlərindən səmərəli istifadə olunması sayəsində ölkə iqtisadiyyatının inkişafı nəticəsində qüdrətli Azərbaycan öz vətəndaşlarına hərtərəfli diqqət və qayğı göstərir. Heç olmasa, elə mənsub olduğu Şamaxı, Ağsu və İsmayılıda zəlzələdən sonra neft gəlirləri hesabına minlərlə yeni evlərin tikilib istifadəyə verilməsi faktını xatırlasın. Halbuki nə yaşadığı Avropada, nə də cani-könüldən bağlı olduğu Ermənistanda belə bir nümunə var!

"Jurnalist" adını və peşəsini istismar edən, məkrli niyyət, məsuliyyətsizlik və digər əxlaqi səbəblərdən Azərbaycanda heç bir kütləvi informasiya vasitəsində sona qədər çalışa bilməyən Sevinc Osmanqızı bu gün okeanın o tayında erməni lobbisindən aldığı siyasi direktivlər əsasında ölkəmizə qarşı "qara piar" kampaniyası aparırlardır. Bu "istedad abidəsi" Azərbaycan cəmiyyətində 1002 sifət daşıyıcısı kimi tanınır.

Xəyanət və satqınlıq simvoluna çevrilmiş antimillə ünsürlərin başında gələnlər sırasında Əli Kərimli xüsusi yer tutur. O, erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir. Hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verən Ə.Kərimlinin hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çohrəqaninin gözələrinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəməsi kimi faktlar onun mənəvi və siyasi əxlaqsızlığını aşkar nümayiş etdirir. Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəyde xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi "internet şousu" vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur.

Nəticə etibarilə, bu gün Azərbaycan dövlətinə qarşı "qara piar" kampaniyası aparən, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyinə, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmağa cəhd edən antimillə ünsürlər, sadəcə olaraq, erməni mənşəli şəxslər və erməni çörəyi yeyənlərdir!

## Angela Merkel: "Hər şey hələ yenidən başlayır"

Almaniya yalnız koronavirus pandemiyasının başlanğıcıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel cümə axşamı Bundestaqda çıxış edərkən deyib.

"Biz pandemiyanın sonunda deyil, əvvəlindəik. Bu virusla uzun müddət yaşayacağıq", deyə kansler bildirib.

O, infeksiyanın yayılmasının yavaşladığını və əldə olunan müddətdə səhiyyə sisteminin gücləndiyini qeyd edib. Eyni zamanda, koronavirus, onun fikrincə, Avropa siyasətinin mərkəzi mövzusu olaraq qalacaqdır.

Kansler Almaniya digər ölkələrdə baş verənləri izlədiklərini və uğursuz xəstəxanalar gördüklərini də qeyd edib. Belə bir ssenarinin ölkəyə olmadığı üçün səhiyyə naziri Jens Span və digərlərinə təşəkkür edib.





# Prezidentin hərbi məsələlər üzrə köməkçisi işğalçı rejimə hansı anonsu verdi?

*“İşğalçılar unutmamalıdır ki, Azərbaycanın təcrübəli diplomatiyası ilə yanaşı, güclü hərbi ritorika faktoru da mövcuddur”*

**A**zərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyasının hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya müsahibəsi

- Cənab general-polkovnik, bildiyimiz kimi bugünlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı bəyanat səsləndirib. Lakin Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, danışıqlar prosesini pozmaqla yanaşı, işğal altındakı ərazilərimizi geri qaytarmayacaqlarını bəyan ediblər. Siz bu məsələyə necə münasibət bildirərdiniz?

- Əslində, Ermənistan rəhbərliyinin, eləcə də bu ölkənin xarici işlər idarəsinin işğalçılıq mövqeyindən çıxış edən bəyanatlar səsləndirməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bellə edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır.

Lakin eyni zamanda, Azərbaycan dövləti danışıqlar prosesində münaqişənin hüquqi çərçivədə və sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib. Bu baxımdan, hesab edirəm ki, Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur.

Biz həmçinin daha bir mühüm amili də xatırlamalırıq ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları bir sıra nüfuzlu beynəlxalq tribunalarda dəfələrlə öz qətiyyətli mövqeyini bəyan edib. İstər Münhen Təhlükəsizlik Konfransında, istərsə də MDB dövlət başçılarının iştirakı ilə keçirilən “Valday” klubunda çıxış edən cənab Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, işğalçılıq siyasəti ilə əsla barışmayacağını vurğulayıb. Əbəs deyil ki, məhz “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı hazırkı gündə də işğalçı erməni hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir.

Onu da düşünürəm ki, onlar sadəcə qorxularını xalqdan bu cür uğursuz bəyanatlarla gizlətməyə cəhd göstərirlər. Ümumiyyətlə, danışıqlar masasından imtina edən erməni tərəfi birmənalı şəkildə anlamağa məhkumdur ki, onların bu cür davranışları nə həmin dövlətə, nə də erməni xalqına yaxşı heç nə vəd etmir.

*-Məhərrəm müəllim, sizə sadə erməni xalqı münaqişəsinin davam etməsində nə qədər maraqlıdır, ümumiyyətlə, Ermənistan hakimiyyətinin məlum fikrini bütövlükdə xalqın fikri ilə eyni müstəvidə tutmaq nə qədər mümkündür?*

- Mən elə düşünürəm. Sadə erməni xalqı ümumiyyətlə bir-birini müxtəlif yollarla dəyişən hakimiyyətlərin maraqlarını bölüşür. Tarix və sənədlər sübut edir ki, münaqişənin təməli xaricdə yaşayan erməni lobbisinin və əsasən də ultra-millətçi, eləcə də terror maraqlarından çıxış edən Daşnaksyutun təmsilçiləri tərəfindən qoyulub. Yeni bu məkrli planın işlənilməsi üçün sadə erməni xalqı iştirak etməyib. Biz dəfələrlə şahidi olmuşuq ki, sadə xalq müharibəyə qarşı etiraz səsinə ucaldır, Qarabağda hərbi xidmətə göndərilən və həlak olan gənclərin anaları münaqişəyə son qoyulmasını tələb edirlər. O da əbəs deyil ki, cənab Prezident İlham Əliyev bu məsələyə də münasibətini bildirib. Ölkə başçımız vurğulayıb ki, əgər erməni əsgəri Qarabağda ölmək



istəmərsə, Ermənistan rəhbərliyi işğalçı siyasətinə son qoymalı, torpaqlarımızı tərk etməlidirlər.

*- Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev işğal altında qalan torpaqlarımızdan hər an azad ediləcəyi ilə bağlı bəyanatlar səsləndirib və vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü Ordusu var...*

- Bəli, bu bir reallıqdır və dünya birliyi tərəfindən də qəbul edilən gerçəkdir ki, güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinglərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Ona görə də hesab edirəm ki, əgər Azərbaycan danışıqlar masasında otursunsa, hərbi güc, hərbi qüdrət faktoru da nəzərə alınır.

Əslində ortada olan faktlar da bu reallığı əks etdirməkdədir. Məsələn, bu gün Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edən və zəfər bayrağımızı işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyirlər, sudan quru çıxacaqlarını sanırlar. Amma göründüyü kimi kökündən yanılırlar. Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. Artıq illərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır.

O cümlədən, Azərbaycan xalqı da öz Ali Baş Komandanının verəcəyi əmrini gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir. Bu dövlətimizin, xalqımızın danılmaz haqq səsidir və ona görə də, işğalçılar unutmamalıdır ki, Azərbaycanın yalnız güclü diplomatiyası deyil, hərbi ritorika faktoru da mövcuddur. Yəni Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəfəng, publikaya hesablanmış ucuz fikirlərindən fərqli olaraq, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən səslənən bəyanatlar eməli işlərlə isbatla yitirilir.

*- Cənab general-polkovnik, artıq aylardır ki, dünyada koronavirus pandemiyası ayaq-açıb yeriyir, müxtəlif ölkələrdə, eləcə də Ermənistanda bu vəziyyətin qarşısının alınması istiqamətində acizlik nümayiş olunur. Hətta ordu sıralarında yoluxma hallarının qarşısı alınmırsa, onda Ermənistan rəhbərliyi nəyə arxayındır?*

- Çox doğrudur ki, artıq illərdir regional və beynəlxalq layihələrdən təcrid

olmuş Ermənistan dövləti paralel olaraq koronavirus pandemiyasından da ağır zərbələr alır, ölkə daha ağır vəziyyətə doğru sürülür. Deyərdim ki, dünyanın COVID-19-la mübarizə apardığı bir dövrdə, hətta aparıcı dövlətlər belə, müxtəlif böhranlarla üzləşdiyi bir vaxtda heç bir hərbi, sosial və iqtisadi dayağı olmayan işğalçı Ermənistanın məlum davranışı və hər hansı “mücüzəyə” ümid etməsi qeyri-ciddilik təsiri bağışlayır.

Ermənistan rəhbərliyi boğazdan yuxarı bəyanatlar səsləndirməkdənsə, yaxşı olardı ki, hərbi hissələrində koronavirusa yoluxma hallarının qarşısını almaq istiqamətində tədbirlərini görsünlər. Çünki erməni mətbuatından da izlədiyimiz kimi, artıq işğalçı ölkənin ordu sıralarında kifayət qədər infeksiyaya yoluxma halları mövcuddur. Yeni bu, təkzibolunmaz bir faktdır.

Bilirsiniz, artıq COVID-19 reallığından sonra dünyanın həm siyasi, həm də iqtisadi düzəni və imkanları dəyişir və işğalçı ölkə bunu anlamağa məhkumdur. Onlar əgər dövlətlərinin yaşamasını, ayaqda qalmasını istəyirlərsə belə lüzumsuz iddialarından əl çəkməli, münaqişənin həlli istiqamətində tələb olunan qaydalara riayət etməlidirlər. Əgər bir ölkənin ordusunda virus tüğyan edirsə, bu ordunun hansı üstünlüyündən danışmağa dəyər? Ona görə də hesab edirəm ki, ümumiyyətlə, Ermənistanın başqa çıxış yolu da qalmayıb - onlar ya müvafiq hell variantına boyun əyməli, ya da prosesdən kənara çəkilərək, ağır nəticələrə gətirib çıxaracaq müqəddəratları barədə düşünməlidirlər.

*- Məhərrəm müəllim, demək belə nəticəyə gəlmək olar ki, əslində işğalçı ölkənin hərbi-siyasi dairələrinin məlum bəyanat və inadkarlıqları onlara heç də yaxşı müqəddərat vəd etmir?*

- Təbii ki, bu belədir. Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdır. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkiylə isə kimsənin şübhəsi olmamalıdır.

*- Müsahibəyə görə çox sağ olun...*

Rövşən RƏSULOVA

## “Karantin rejiminin müddətinin artırılması zəruri idi”

**“K**arantin rejiminin müddətinin artırılması zəruri idi”. Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib. “Çünki həm təhlükə sovuşmayıb, həm də ötən bir ayın təcrübəsi göstərdi ki, bəzi insanlar koronavirus pandemiyasının törədə biləcəyi fəsadları yaxşı təsvür edə bilmir və tətbiq edilən qaydaları pozurlar. Bilməliyəm ki, bizim yaratmadığımız, lakin ondan ziyan çəkən ölkəmizdə karantin rejiminin müddətinin uzadılması vətəndaşların sağlamlığını qorumaq ehtiyacından irəli gəlir. Yaranmış şəraitdən çıxmaq üçün bütün yük indiyədək bu işləri bacarıqla gören hakimiyyət orqanlarının üzərinə düşür. Vətəndaş da qaydalara ciddi riayət etməklə həm özünü, ailəsini, yaxınlarını qorumaq, həm də ümumi işə kömək etməlidir. Kömək etməyən bəzi şəxslərin və qrupların ( onsuz da millət bunu onlardan heç gözləmir də) yaranmış şəraitdən yararlanmağa çalışmaları adı bellidir”, - deyir, M.Qasımlı fikrini tamamlayıb.



## “Prezident apardığı siyasətlə milli maraqlarımızı yüksək səviyyədə müdafiə edir”

**“K**oronavirus pandemiyası bir çox ölkələrdə, o cümlədən Azərbaycanda büdcəyə yenidən baxılmasını vacib edib. Azərbaycan ildən-ilə öz büdcəsində sosial yönümlü tədbirlərin keçirilməsinə çox böyük diqqət yetirir. Hətta Azərbaycanın mandatı dəyərini itirdikdə belə sosial yönümlü proqramlar axırıncı maddəsinə qədər yerinə yetirilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, koronavirus bir çox məsələlərə yenidən baxılmasını vacib edib: “Cənab Prezident vaxtaşırı öz çıxışlarında və eyni zamanda hökumət üzvləri ilə keçirdiyi iclaslarda bu gün bütövlükdə əsasən sosial yönümlü hissəsini yerinə yetirilməsi vacib hesab etdiyi bildiriş və cənab Prezidentin tapşırığı ilə ikinci dərəcəli və yaxud sonrakı illərdə yerinə yetiriləbiləcək məsələlərin büdcədən çıxarılması təklif edilib. Qeyd etdiyim kimi ölkə Prezidentinin təşəbbüsü ilə 2 milyard yarım manata qədər vəsait əhalinin gəlirdən və iş yerindən məhrum olmuş hissəsinə yardım üçün proqramla həyata keçirilib”.

A.Mirzəzadə bildirib ki, sahibkarlara da dəstək verilməlidir ki, xüsusi karantin rejimindən sonra öz fəaliyyətlərini bərpa edə bilsinlər: “Hesab edirəm ki, büdcəyə yenidən baxılması günün zərurətidir, amma bu heç bir halda sadə vətəndaşın vəziyyətinin pisləşməsinə gətirib çıxarmayacaq, əksinə tamamilə mümkündür ki, təklif edilən büdcə layihəsində biz sosial müdafiənin gücləndirilməsi üçün yeni təkliflərin olduğunu da görək. Əhali də bütün bunları görür və cənab Prezidentə müraciətlərində ona düzgün siyasət yoritdiyinə, pandemiyanın geniş yayılmasının qarşısının alınmasında qətiyyətli addım atdığına və vətəndaşların etimadını yüksək səviyyədə doğrultduğuna görə, təşəkkür edirlər. Düşünürəm ki, cənab Prezident apardığı siyasətlə bu gün Azərbaycanı təhlükədən qoruyur, Azərbaycanın milli maraqlarını yüksək səviyyədə müdafiə edir və postpandemiya dövrünə Azərbaycanın az zərərle çıxması üçün çalışır”.

Aysel Məmmədova

## “Prezidentin atdığı addımlar böyük rəğbətlə qarşılanır”



Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da cəmiyyətin mühüm hissəsini mikro, kiçik və orta sahibkarlıq təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, ölkədə müxtəlif sosial qrupların, o cümlədən xırda və orta sahibkarlığa dəstək üçün mühüm işlər görülür”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, karantin rejimi nəticəsində, ölkədə 304 minə yaxın müzdlə çalışan insan qeyri-neft sektorunda çalışan insanların təxminən 45 faizindən bir az çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir: “Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanıb. Bütün bu dəstək tədbirləri nəticəsində, iqtisadi fəallığın dayanıqlığı, iş yerləri və sosial sabitliyin qorunması, iqtisadiyyata və sahibkarlığa dövlət kredit zəmanəti təmin olunmuşdur. Bu məqsədlər üçün Azərbaycanda dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb və bu MDB məkanında ümumi daxili məhsulun nisbətində görə ən böyük göstəricidir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərinə, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Təsədüfi deyil ki, ölkə ictimaiyyəti, ələlxusus biznes elita Prezidentin bu addımını böyük rəğbətlə qarşılayırlar.”



## İtaliya jurnalında Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərindən bəhs edilib

İtaliyanın "Scenari Internazionale" onlayn jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzaadə ilə "İtaliya ilə həmrəylik, böhrandan sonra strateji tərəfdaşlığımızı gücləndirəcəyik" sərlövhəli geniş müsahibə dərc olunub.

SİA xəbər verir ki, müsahibənin əvvəlində jurnalın redaksiya heyəti nəşrin müxtəlif ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizədə təcrübəsinin İtaliya ictimaiyyətinə təqdim edilməsinə başladığını bildirib. Qeyd edilib ki, bu xüsusda, ilk olaraq Çinin İtaliyadakı səfiri ilə müsahibə dərc olunub. Vurğulanıb ki, Avropa ilə müqayisədə virusun daha az yayıldığı Azərbaycanda pandemiya qarşı mübarizə və iqtisadi sabitliyin təmin edilməsi üçün atılan addımların maraqlı olduğunu nəzərə alaraq, redaksiya ikinci müsahibəni Azərbaycanın İtaliyadakı səfirindən almaq qərarına gəlib.

Müsahibədə səfir Məmməd Əhmədzaadə Azərbaycanda COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən tədbirlər, tətbiq edilən xüsusi karantin rejimi, mövcud olan müasir səhiyyə infrastrukturunu, yenidən istifadəyə verilməmiş tibb mərkəzləri, bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Diplomat hazırkı şəraitdə Azərbaycanda iqtisadi sa-



bitliyin qorunması, iqtisadi inkişafın təmin olunması, məşğulluq məsələlərinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün hökumət tərəfindən atılan addımlar barədə danışdı.

Mövcud şəraitdə səfirliyin fəaliyyəti barədə də məlumat verən diplomat İtaliyadakı vətəndaşlarımızla təmasların daha operativ şəkildə təmin olunması üçün yaradılmış "qaynar xətt", eləcə də onların

dövlət səfərinin, səfər vaxtı aparılmış müzakirələrin, keçirilmiş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də "Çoxözlü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə çatdırdığını, eləcə də münasibətlərdə yeni əməkdaşlıq sahələri üzrə daha geniş perspektivlər açdığını bildirdi. Diplomat bu güclü bünövrəyə əsaslanaraq post-pandemiya dövründə strateji tərəfdaşlığın daha da gücləndiriləcəyinə tam inamını ifadə edib.

Bu mürəkkəb dövrdə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəylik və yaxınlıq nümayiş etdirdiyini deyən səfir bu xüsusda ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən Bakı Media Mərkəzinin hazırladığı dəstək videoçarxı və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproeksiyası barədə danışdı, bu tədbirlərin İtaliya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, mətbuatın və sosial şəbəkələrin böyük diqqətində olduğunu bildirdi. Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: <https://www.scenari-internazionale.com/azerbaigian-ambasciatore-ahmadzade-solidali-con-litalia-dopo-la-crisi-potremo-elevare-partenariato-strategico/>

## "Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır"

"Azərbaycanda koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işlənib hazırlanmış və həyata keçirilən kompleks tədbirlər onu göstərir ki ölkəmiz bu pandemiyadan ən az zərər çıxan ölkələr sırasında olacaq. Bu tədbirlər həm əhəlinin sağlamlığının qorunub saxlanılmasına, iş yerlərinin qorunub saxlanılmasına həm də əhəlinin sosial müdafiəsinə xidmət edir. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün pandemiya zamanı ən çox zərər çəkən sahələrdə işləyənlərin əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir və bu kateqoriyadan olan işçilərin sayı 300,0 mindən çoxdur". Bunu SİA-ya açıqlamasında Milli Məclidin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, eyni zamanda 300,0 minə yaxın kiçik sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət maliyyə vəsaiti ayıraraq: "Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin ediləcək. Dövlət sektorunda işləyənlərin əməkhaqqı tam ödənilir. İşsizlərə və xüsusi karantin rejiminə görə qeyri-formal işləyənlərə ümumilikdə 600 min nəfərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmələr verilməsi həyata keçiriləcək.

DOST İş Mərkəzləri vasitəsi ilə aprel-may ayları üzrə əlavə olaraq 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanılmışdır. Ümumilikdə belə iş yerlərinin sayı 90 minə çatdırılacaq. Eyni zamanda xüsusi həssas təbəqədən olan ailələrə dəstək proqramında aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqlarının ödənilməsi nəzərdə tutulmuşdur. Ali təhsil müəssisələrində təhsil alan 17 min, Peşə təhsil müəssisələrində təhsil alan 7 min nəfər olanda ümumilikdə 24 min tələbənin təhsil haqqının da dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə nəzərdə tutulan bu tədbirlərin həyata keçirilməsi üçün 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bütün bunlar göstərir ki, belə bir ağır şəraitdə Azərbaycan dövlətinin apardığı dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığının qorunub saxlanması və sosial müdafiəsinin təmin olunması dayanır".

## Guterres: "Koronavirus insan hüquqları böhranına çevrilib"

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres "Təhdidin insan deyil, virus olduğunu unutma" deyərək yeni növ koronavirus epidemiyasının insan hüquqları böhranına sürətlə çevrildiyindən danışdı. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir. Guterres epidemiyaya qarşı mübarizədə insan haqlarının pozulması ilə bağlı hesabatını açıqlayıb. İnsan hüquqlarının böhran dövrlərində geridə qalacaq bir məsələ olmadığını və insanların da diqqət mərkəzində olmasını ifadə edən Guterres epidemiyaya səbəbi ilə nifrət sözlərinin artdığını, həssas qrupların hədəf alındığını və sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Populizm və avtoritar hökumətlərin getdikcə artdığını, bəzi ölkələrdə insan haqlarının daha da irəli getdiyini və bəhanə ilə təzyiqli tədbirlərinin görüldüyünü vurğulayan Guterres "Hökumətlər həmişəkindən daha şəffaf, həssas və hesabatlı olmalıdır. Vətəndaş cəmiyyəti və mətbuat azadlığı çox vacibdir" deyib.

"Dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Kamilə Əliyeva ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətlənməsi ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, pandemiya zamanı zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir, proses onlayn keçirilir: "İzahedici videoçarxlar, "Qaynar xətt" fəaliyyət göstərir. Son rəqəmlər də bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər müddətli işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib. Həmçinin, ölkə başçısının tapşırığına uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb. Belə ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi təhlləri təklif olunub. Burada da əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai işə və ölkədəxili sərmişindəşmə fəaliyyəti üzrə sadələşdirilmiş vergi

## "Növbəti iqtisadi paket 3 milyard manatı ötecek"



təhllərinin verilməsi.

Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bu vergi güzəştləri təqdim edilir. Epidemiyaya qarşısının alınması, əhəlinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudluğu nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhəlinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, ölkə Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Bunlar hamısı inqilabi addımlardır".

Bunlar hamısını Azərbaycan xalqı, onun sağlamlığı, Azərbaycan iqtisadiyyatının inkişafı naminə görülən müstəsna xidmətlər kimi dəyərləndirən Kamilə Əliyeva əlavə edib ki, ölkə Prezidentinin iqtisadiyyat, Əmək və Əhəlinin Sosial Müdafiəsi nazirləri ilə son videobağlantı formasında ic-

azərbaycana təhlükəsinin təşkilati istiqamətində aparılan işlərdən bəhs edib. Azərbaycan-İtaliya strateji tərəfdaşlığından danışan M.Əhmədzaadə fevral ayında Prezident İlham Əliyevin İtaliyaya tarixi

lasında da səsləndirdiyi kimi, insanların sağlamlığı, həyatı hər şeydən üstündür: "Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyem ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirildi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirildi"-deyə, fikirlərini ifadə edən dövlət başçısı eyni zamanda, qeyd etdi ki, onun verdiyi son tapşırıqlar nəticəsində həyata keçirilən növbəti iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötecek. Daha sonra "Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiyaya dövrünə hazır olsun"-deyə, bəyan edən dövlət başçısı Azərbaycanın bu sınaqdan, bu imtahanından da üzvü çıxacağını əminliklə və qətiyyətliliklə vurğuladı. Ümumilikdə, dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Hesab edirəm ki, bunlar hamısı Azərbaycan insanına, Azərbaycan vətəndaşına verilən ən yüksək və ən böyük dəyər, qiymətdir. Azərbaycan Prezidenti, Azərbaycan dövləti bununla bir daha göstərir və göstərdi ki, hər şeydən öndə, ucada Azərbaycan insanı, Azərbaycan vətəndaşı gəlir. Bu, həm də dövlət-xalq, iqtidar-xalq həmrəyliyi, birgəliyi, vahidliyi. Bu birgəlik, bu həmrəylik, bu vahidlik bütün qələbələrimizin, uğurlarımızın rəhnidir".

Nigar Məmmədova

# Vətəndaşlar Prezidentə yazırlar: Siz həmişə xalqını düşünən və onun rifahı naminə gecə-gündüz səy göstərən lidərsiniz

**K**oronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktublardan bir neçəsini təqdim edir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Oqtay Həziyev kənd sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edərək yazır: "Hörmətli cənab Prezident, bəşəriyyətin üzleşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik. Siz vətənsəvər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq. Hər zaman belə uca olarsınız, cənab Prezident!".

Biləsuvar rayonunun Nəriman kənd kəndinin sakini Sifeyrə Əliyeva: "Əziz Prezidentimiz, dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunuz bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı, yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq öz adımdan və 8 övlədim, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə cansağlığı versin və bu bələdan xalqımızı qorusun!".

Laçın rayonundan məcburi köçkünlər Süleyman Şahverdiyev, Sənani Əhmədov, Nüsrət Fərzəliyev, Mirzə Kərimov və Ədalət İbrahimov yazırlar: "Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarlıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar "Evdə qal" çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz. Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənardə qalmır, televiziyalarda təşkil olunan onlayn dərslərdən yararlanırlar.

Əməkdaşlarımız da vaxtında köçürülür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin!".

Ağstafa rayonunun sakini Zahid Sultanov: "Hörmətli cənab Prezident, ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhəlinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən pandemiya zamanı zərər görən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də inanırıq ki, ölkəmiz bu bələdan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyinizlə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək. Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm".

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, təqaüdü Altay Mansurov: "Çox hörmətli möhtərəm Prezident, Xəzər rayonunun bütün ağsaqqalları və sakinləri Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər. Hazırda dünyanın əksər ölkələrini bürüyən koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçməmişdir. Sizin rəhbərliyinizlə vaxtında aparılan qabaqcıl profilaktik tədbirlər respublikada xəstəliyin insanlar arasında kütləvi şəkildə yayılmasının qarşısını almışdır. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyinə yönəldilmişdir. Eyni zamanda, yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilərək vətəndaşların sosial vəziyyəti də nəzərə alınmışdır. Bu çətin günlərdə qəbul edilmiş bütün qayda-qanunlar hər bir şəxs tərəfindən icra edilərsə, xəstəlik bəlası bizdən yan keçər. Sizin sərəncamlarınızı və qərarlarınızı biz ağsaqqallar dəstəkləyirik və hər bir kəsi o qaydalara riayət etməyə çağırırıq. Bu işlərə görə biz Sizə çox minnətdarıq. Biz əminlik ki, həmişə olduğu kimi, xalqımız Prezidentimizin rəhbərliyi altında bu gözəgörünməz



düşmən üzərində qələbə qazanaçaq. Möhtərəm cənab Prezident, Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, işinizdə yeni uğurlar, xalqımıza firavan həyat diləyirəm. Tanrı Sizi qorusun!".

Biləsuvar rayonundan Əməkdar həkim Fail Məmmədov: "Əziz və hörmətli Prezident, dünyanı bürümüş koronavirus pandemiyasına qarşı respublikamızda Sizin tərəfinizdən həyata keçirilən qabaqcıl tədbirlər ölkəmizin bütün əhalisi tərəfindən çox böyük razılıqla qarşılanırlar. Məhz Sizin məqsədyönlü tədbirləriniz nəticəsində xalqımız bu bələdan uğurla qorunur. Sevinirik ki, Vətənimiz Azərbaycan hazırda bu pandemiya zamanı ən az zərər çəkən ölkələr sırasındadır. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır, onun sağlamlığı dövlət başçısı üçün ən prioritet məsələdir. Sizin biz həkimlərin fədakar əməyinə verdiyiniz yüksək qiymət, atdığınız sosialyönümlü addımlar ziyalılar, tibb işçiləri və bütün əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanırlar. Sizin bu qətiyyətli addımlarınız xalqımızın ağır fəsadlar törədə biləcək pandemiya zamanı tezliklə və az itkilərlə çıxacağına böyük əminlik yaradır. Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir. Siz buna layiqsiniz. Siz, sözün həqiqi mənasında, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz ziyalılar Sizin ən yaxın silahdaşınız, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, Sizin qətiyyətli addımlarınız tezliklə öz bəhrəsini verəcək, xalqımız bu böyük bələdan da uğurla çıxacaqdır. Səhiyyə sahəsində uzun illər çalışan bir insan kimi şəxsən öz adımdan və bütün ailə üzvlərimin

adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy, Uca Tanrı xalqımızın rifahı naminə daim Sizi qorusun!".

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov: "Əziz Prezidentimiz, Vətənimizin Sizin birbaşa adınız və fəaliyyətinizlə bağlı olan şanlı tarixi illəri ərzində Azərbaycan xalqının möhtəşəm yüksəlişi və inkişafı Sizin üçün həmişə başlıca əməl və müqəddəs bir vəzifə olub. Bu gün zaman bəşəriyyəti və onun bir parçası olan Azərbaycan xalqını koronavirus xəstəliyi ilə sınağa çəkərək bizim hər birimiz bir daha bu həqiqətin şahidi oluruq. Bütün dini kitablarda günahsız bir insanı ölümdən qurtarmaq müqəddəs və təqdir olunan əməl sayılır. Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkdaşlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkdaşlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhəlinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanların tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanırlar. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük

əhəmiyyət daşdığını bir daha təsdiq edir. Bütün bunlar Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" sözlərinizin tam mənası ilə sübutdur. Möhtərəm Prezidentimiz, biz - Xəzər rayonunun ziyalıları, habelə rayonumuzun qədrbilən və Siz çox sevən sakinləri həmişə olduğu kimi, bu çətin günlərdə də Azərbaycanınız yolunda atdığınız bütün addımları rəğbətlə qarşılayır, xalqı mahiyyət daşıyan bu işlərdə Sizi dəstəkləyirik. Hər şeyə görə minnətdarıq. Var olun, sağ olun".

İsmayıl rayonunun Basqal qəsəbəsindən Nərgiz Əsədli: "Hörmətli cənab Prezident, Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvenir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Siziniz. Hər zaman "İlhamla irəli"yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun".

Şəki şəhərinin sakini Zəminə Rəsulova: "Möhtərəm cənab Prezident, Sizə və Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də bütün Şəki sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Bu gün bütün dünya məlum dənəşətli pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdə bu pandemiya səbəbi ilə minlərlə ölüm qeydə alınır. Azərbaycanda hələ heç bir



# Vətəndaşlar Prezidentə yazırlar: Siz həmişə xalqını düşünən və onun rifahı naminə gecə-gündüz səy göstərən lidərsiniz

yoluxma halı qeydə alınmamışdan əvvəl bu virusun qarşısını almaq məqsədilə məhz Sizin uzaqgörən siyasətiniz sayəsində yüksək təhlükəsizlik tədbirləri görüldü, xüsusi karantin rejimi tətbiq edildi. Məhz Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda bu virusa yoluxma və ölüm sayı, şükürlər olsun ki, çox azdır. Möhtərəm Prezident, Siz xalqın rifahını, sağlamlığını qorumaq məqsədilə müxtəlif göstərişlər verdiniz. Bütün bunlara görə biz Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm”.

Bakı şəhərinin Nizami rayonundan Roza Səmədova, Elnur Qəniyev, Vahid Quliyev və Musa Həsənlı yazırlar: “Əziz Prezidentimiz, koronavirusla mübarizədə xalqımızı qorumaq üçün gördüyünüz səmərəli qabaqlayıcı tədbirləri alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik. Çox sağ olun ki, bu çətin günlərdə xalqa dəstək olursunuz. Azəminatlı ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar yeni sosial paketin təsdiq edilməsi təqdirəlayiqdir. Siz bununla bir çox işsiz ailənin evində ocağın alovlanması, qazanın qaynaması, bir sözlə, onların xoş güzəranına səbəb oldunuz. Sizə və ailənizə daim xoş günlər, evinizə bol ruzi-bərəkət arzulayırıq. Ulu Tanrı Sizi daim var eləsin, cənab Prezident!”.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Naxışnərgiz kəndindən Qəzənfər Qurbanov yazır: “Hörmətli cənab Prezident, Sizin sayənizdə xalqımızın təhlükəsizliyi və yaşayışı yüksək səviyyədədir. Hansı belə gəlsə də, xalqımız yenə də Sizin sayənizdə rahat günlərini yaşayır. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı əvvəlcədən qəbul etdiyiniz qərarlara görə itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəmizdə bu sahədə əldə olunan müsbət nəticələrinə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkürümü bildirirəm”.

Bakı şəhərinin Səbail rayonundan Əli Hübətov: “Hörmətli cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Möhtərəm cənab Prezident, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir və

təndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Cənab Prezident, Sizə dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsindən Orxan Qasımov: “Hörmətli cənab Prezident, koronavirusun dünyanı bürüdüyü bir zamanda Allahdan Sizə və xalqımıza səbir diləyir, tezliklə bu virusun aradan qalxmasını arzulayıram. Dualarımız daim Sizinlədir. Belə bir çətin zamanda xalqımızın yanında olduğunuz görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz qaydalara əməl edərək evdə qalmağın bəhrəsini tez bir zamanda görəəcəyik. Artıq əldə edilən nəticələr də ümidvericidir. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bakı şəhərinin Yasamal rayonunun sakini Qəhrəman Məmmədov: “Zati-ailləri möhtərəm cənab Prezident, məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVID-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərəcarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və onun rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq lidersiniz. Allah ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca hər bir azərbaycanlının şərfəli işlədə biləcəyi, bütün bir tarixi özümdə cəmləyən kəlamı var - “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident, bu gün mən azərbaycanlı olmaqla yanaşı, fəxrət hissi keçirdirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin!”.

Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsindən Çinarə İsmayılova: “Əziz Prezidentimiz, dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülmüş tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. “Tacli virus” adlandırılan COVID-19 infeksiyasının dünyanın ən güdrətli dövlətlərində ciddi tələfətlərə səbəb olaraq hökmdarlıq etdiyi halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülmüş tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin

əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır. Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınızı üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!”.

“Bakı Telefon Rabitəsi” MMC-nin mühəndisi İmadəddin Hüseynov: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradılıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Vaxtında həyata keçirilən sosial təcrid və preventiv tədbirlər baş verə biləcək fəlakətin qarşısını alaraq pandemiyanın geniş vüsət almasını önledi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Dünyanı inkişaf etmiş dövlətlərinə örnək olacaq bu addımlarınız xalq tərəfindən yüksək qiymətləndirilir. Bir daha müstəqil Azərbaycanımız naminə gördüyünüz mühüm işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”.

Bərdə rayonunun sakini Vüqar Şadlinski: “Hörmətli cənab Prezidentimiz, Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanı qarşısında aciz qaldığı pandemiya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı. “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi. Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətinizi qorusun!”.

Bakı şəhərinin Səbail rayonundan Xəlil Nureliyev: “Çox hörmətli və əziz Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin təcrübəsindən yararlanan müdrik dövlət başçısıdır. Sizin rəhbərliyinizlə Azərbaycan

dünyanın ən güdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir. Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırdıq. Allah Sizi və ailənizi qorusun! Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.

Samux rayonunun sakinləri Kəmalə Xəlilova, Bəsti Orucova və İradə Həsənova yazırlar: “Hörmətli cənab Prezidentimiz, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz indiyədək xalqımızın yaxşı yaşaması naminə gördüyünüz işlərdə öz təsdiqini tapıb. Bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Ümumbəşəri belə olan koronavirusun qarşısında dünyanın ən inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda Siz xalqımızı epidemiyanın ağır nəticələrindən qoruyursunuz. Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafından qalmamasına maksimum nail olursunuz. İnşallah, bu çətin günlər də geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz samuxlular əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun. Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmənet olun!”.

Sabirabad rayonunun Qalağayın kəndindən Səliminaz Novruzova: “Hörmətli cənab Prezidentimiz, mən Qalağayın kəndinin 65 yaşlı sakiniyəm, 3 övladım, 6 nəvəm var. Ulu öndərimiz Heydər Əliyevin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik. Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır”.

Bakı şəhərinin Binəqədi rayonunun sakini İlham Qayıbzadə: “Hörmətli cənab Prezident, Siz bu ağır günlərdə istirahət demədən, gecə-gündüz demədən çalışaraq vətəndaşların qayğısına qalırırsınız,

onlara hərtərəfli kömək göstərirsiniz. Sizi daim yanında hiss edən qədirbilən xalqımız Sizi ən yaxın dostu hesab edir. Mən də bu ölkənin bir vətəndaşı kimi, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanın səfərbər olduğu koronavirus pandemiyasına qarşı ölkəmizdə görülmüş tədbirlər, o cümlədən yeni xəstəxanaların tikilməsi, əhaliyə edilən güzəştlər, maddi təminatlar, humanitar yardımlar Sizin xalqımıza dayaq olduğunuzu göstərir. Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir və bizi əmin edir ki, çox keçməz, Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu mübarizədə birlikdə üzüağ çıxacağıq. Cənab Prezident, pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə Sizə səmimi qəlbədən təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Şirvan şəhərindən sahibkar Qurbanxan Dəmirov: Möhtərəm cənab Prezident, ölümcül virusa qarşı Sizin misilsiz idarəçiliyinizlə mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizə göstərməlidirlər. Təbii ki, bu işdə mübarizə həkmlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkmlərin fəaliyyətini Böyük Vətən müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkmlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçəneçə insanın gözünə işıq verib. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin. Koronavirusa qarşı görülmüş qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır. Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun!”.

Balakən rayonundan Aytac Balagözova: “Hörmətli cənab Prezident, mən ali təhsilli Azərbaycan genci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm”.



- Anar müəllim, məlum olduğu kimi, ermənilər hər il 24 aprel tarixini uydurma "erməni soyqırımı" kimi qeyd edir. Ermənilərin bu uydurma iddiaları haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, daşnakların dənizdən-dənizə erməni dövləti yaratmaq arzusu I dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yaqın etdi ki, ermənilər müharibə başlanacağı təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: "Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək!" kəlmələri ilə bitirmişdi. Beləliklə, çar II Nikolayın bu qərəzli və təhrükəçiliyi ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsinə təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar.

Çarın bu bəyanatından sonra, ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisinə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.

1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dedə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda



Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraq diri-diri yandırırılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarını yırtıb körpələri çıxarıb boğurdular və anaları öz balalarının etini yeməyə məcbur edirdilər. Kazım Qarabekir paşa ABŞ generalı Harbordda göndərdiyi məktubda yazırdı: "Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kəmə rast gəlmədim. Bütün uşaqların bədənəri süngülərlə dəlik-dəşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırılar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir..."

- **Ermənilərin törətdikləri qırğınlara qarşısını almaq üçün Osmanlı dövləti hansı addımları atdı?**

- Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdiyi bu qırğınlara Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan "Tayms" qəzeti yazırdı: "Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində döənə-döənə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır".

Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, I dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazi-

sində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1.300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gədən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə

mişdir. İngilis dilində nəşr olunmuş kitabda 48 "rəsmi Osmanlı sənədi" verilmişdir. Halbuki, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda, həm də çapında fərq vardır. Andonyanın "rəsmi sənədləri" içərisində 14 şəkil verilmişdir. Müəllifdən şəkillərin əsl tələb olunduqda, o bunları itirdiyini bildirmişdi.

Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gədir. Bu sənəddə söhbət erməni əhalisinin köçürülməsi və onlara qarşı soyqırımın həyata keçirilməsindən gətmir. Sənəddə qeyd olunur ki, erməni komitələrinin rəhbərliyi altında Zeytun, Bitlis, Sivas və Vanda

baş vermiş üsyanların təkralanmaması üçün üsyan rəhbərlərinə qarşı həbs qəti imkan tədbirinin seçilməsinə ehtiyac vardır. Doğrudan da, bir gün sonra aprelin 25-də İstanbulda erməni üsyançı qruplaşmasını "Daşnaksütyun" və "Qnçaq"dan olan rəhbərliyi həbs olundu. Ayrı-ayrı vilayətlərdə isə bu həbslər bir neçə gün sonra başladı.

Amerika tarixçisi Stenford Corc Şou yazırdı: "Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk qırğınlara 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmanın iş-gəncələri verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında "Erməni Van dövləti" yaradıldı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı".

Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin ekseriyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqətə cəlb edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gədən ərazidə insanların ölümü və itkin düşməsi adı bir haldır". Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olmuşdur.

Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını reallaşdırma bilməyən erməni silahlı dəstələri geri çəkilərək Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar.

**Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərovun yap.org.az-a müsahibəsi:**

köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də vardır. "Tayms" qəzeti yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur".

- **Ermənilərin iddiaları bağlı hansısa tarixi sənəd mövcuddurmu?**

- Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kəmə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur.

Erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland-Liddelin söylədiyi fikirlər necə də yerinə düşür. 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist yazır: "Ermənilər həmişə özlərinə savaşa axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər". Skotland Liddel Nuru paşanın aşığıdakı sözlərini misal gətirir: "Erməninin nə vaxt və necə ölmesindən asılı olmayaraq başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm".

1920-ci ildə Qərb dövlətlərinin Osmanlı dövlətini parçalamaq planı təbliğ olunan dövrə Aram Andonyanın "Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər" adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. A.Andonyan bu əsərini qısa müddət ərzində Paris, London və Bostonda ingilis, fransız və alman dillərində nəşr etdirdi. Aram Andonyan hamını inandırmaq istəyirdi ki, ingilis qoşunlarının Aleppoya (Hələb şəhəri) hücumu dövründə o, Osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında şifəli əmrini ondan al-

Andonyanın sənədlərinin saxta olduğu heç kəmə sirr deyil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını belə yaddan çıxarmış, "Bismillahir-rəhmanir-rəhim" sözlərini belə unutmuşdur. İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqviminə əvəzinə rum təqvimindən istifadə etmişdir. Andonyanın yazdığından belə çıxır ki, bu hadisə 2 mart 1916-cı ildə baş vermişdir. Bir sözlə, Andonyanın bu saxtakarlığı hamıya məlum olsa da, lakin bir çox dövlətlərin maraqlarına cavab veridiyindən bu sənədlər bu gün də siyasilərin diqqət mərkəzindədir.

24 aprelin meydana gəlməsinə və onun təbliğinə kömək göstərən əsərlərdən biri də yəhudi mənşəli Frans Verfelin "Qırx gün Musa dağda" əsəridir. Əslində müəllif özü də dəfələrlə etiraf etmişdi ki, bu əsər bədii əsərdir. Lakin, erməni ideoloqları və onların havadarları qısa zaman ərzində bu əsərə tarixi don geydirərək onu dünyanın müxtəlif dillərinə tərcümə edərək yayılmasına nail oldular. İlk öncə onu qeyd etmək lazımdır ki, Frans Verfel qələmə aldığı bölgədə heç vaxt olmamışdır. İkincisi, əsərdə qeyd olunan hadisələrlə bağlı müəllifin əlində heç bir sənəd olmamışdır. Lakin, müəllif etiraf edir ki, bu əsərin qələmə alınması üçün məlumatları ona Vyanadakı olan erməni dostları vermişdir. Ölümünə yaxın Frans Verfel etiraf etdi ki, yazdığı bədii əsəri ermənilər böyük məharətlə saxtalaşdırı bildilər. Bunu açıq şəkildə etiraf etməkdə acizlik göstərməyin səbəbi terrorçu daşnak qüvvələrindən ehtiyat etməsi olmuşdur.

1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlara əmr və göstəriş verilmişdir.

- **Anar müəllim, I Dünya müharibəsi illərində nə qədər türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib?**

- Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalamışdır.



## ABŞ-ın “Bukharian Times” qəzetində “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqalə dərc olunub

**A**BŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikası ən tolerant ölkələrdən biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır. Ölkədə bir-birindən 150 metr məsafədə məscid, kilsə və sinaqoqların yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrı-seçkiliyin olunmadığını göstərir. Bir neçə il əvvəl Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyretlənmişlər.

Müəllif qeyd edir ki, Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənib və bu gün də fərqlənir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yük-

Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərlərində məskunlaşmışlar. Yəhudilər Azərbaycanda 3 icma ilə - Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar. Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Gennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir. Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir.

Müəllif yazır ki, ötən ilin oktyabr ayında AŞPA-nın payız sessiyasında “Yəhudi mədəni irsinin qorunması” adlı məruzə ilə bağlı müzakirələrdə qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva deyib ki, yəhudi irsi Azərbaycanda dəyər verilən və qorunub saxlanılan irslərdən biridir: “Azər-

adlanan yaşayış məskənidir. Qırmızı Qəsəbə Azərbaycanda və ondan kənardə dağ yəhudilərinin maddi və mədəniyyətinin inkişafı və qorunması mərkəzi kimi tanınıb. Bu qəsəbənin “Qafqazın Qüdsü” adlandırılması təsadüfi deyil. Yəhudilik ənənələrinin qorunması və inkişafı yəhudi icmasının həyatı ilə ayrılmaz dərəcədə əlaqədardır. Hazırda fəaliyyət göstərən altı qübbəli sinaqoq Tövratın səhifələrini oxumaq üçün geniş təlimata (təxminən 70) malikdir. Qırmızı Qəsəbədəki yəhudi icmasının qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının öhdəlikləri Konstitusiyada və parlamentin qəbul etdiyi qanunlarda əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrı-



## DSX: Üç sərhəd pozucusu İrandan Azərbaycana keçməyə cəhd edib

**A**zərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirişlər ki, aprelin 22-də saat 15:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində ümumi çəkisi 2 kiloqram olan heşiyə qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilməmiş qoşalülə ov tüfəngi, 6 ədəd patron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

## Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

**Ə**mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 min şəxs üçün birdəfəlik vəsaiti köçürüb. Trend-in məlumatına görə, nazirlik

işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfəri üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidyyəti üzrə köçürdü.

Birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Həmin şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilirdi halda istənilən poçt şöbəsinə, bank göstərilirdi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.



www.bukhariantimes.org

The Bukharian Times

16 - 22 АПРЕЛЯ 2020 №949 31

**Fuad HUSEYNZADEH**

Among few of the most religiously tolerant countries in the world and a model of coexistence for the world is the young Independent Republic of Azerbaijan. The combination of mosques, churches and synagogues, which is to be seen on a 150 meters distance, demonstrates that various religions and faiths are settled without meeting any discrimination.

The Azerbaijanis have always differed for their tolerance – not only in the East, but also all over the world. The unique experience of Azerbaijan in the field of interreligious dialogue and cooperation has always been highly appreciated and recognized by foreign politicians, diplomats and the officials of the international organizations.

A few years ago, when the president of the Europe Council and a delegation from Europe came to visit the city of Guba a western province in Azerbaijan, they were

### AZERBAIJANI MULTICULTURALISM AND INTER-RELIGIOUS TOLERANCE

centuries. Today, Jews in Azerbaijan mainly consist of three distinct groups: Mountain Jews, the most sizable and most ancient group; Ashkenazi Jews, who settled in the area during the late 19th-early 20th centuries, and during World War II; and Georgian Jews who settled mainly in Baku during the early part of the 20th century.

According to the former head of the Ashkenazi Jewish religious community in Baku, Gennadiy Zelmanovich, there are currently 10 synagogues in Azerbaijan. Two

There are religious schools, the Jewish Cultural Center, the Eva Women's Society, the Hesed-Kershon Charity Society, the Alef Youth Club, the Hillel Student Organization, and several newspapers.

With the help of the Jewish community, many cultural events are held, and Jewish literature is published. In 2010, the The Khabad Or-Avner Education Centre for Jewish children living in Baku was built by the Heydar Aliyev Foundation within the Foundation's "Azerbaijan-Address of Tolerance"

Today, there are several synagogues in the capital of Azerbaijan, as well as in the cities of Guba and Oğuz. The synagogue, opened in Baku in 2003, is the largest in Europe.

Another clear example of the preservation of Jewish heritage is the settlement called the Red Town, which has seven synagogues near the Azerbaijani city of Guba. The

themselves as a member of the Azerbaijani diaspora.

Despite the fact that Azerbaijan is a secular state, religious denominations have always been surrounded by the attention and care of the state. As we have noted, along with mosques, churches and synagogues are being repaired and restored by the state, and new ones are being built. Every year, the head of state allocates funds to

sək qiymətləndirilib. Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma katolik kilsəsinin keçmiş başçısı, mərhum II İoann Pavelin Azərbaycana tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar.

Məqalədə qeyd edilir ki, Azərbaycan hökuməti tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirir. Dözümlülük ənənələrini və dinlərarası əməkdaşlığı formalaşdıran bir nümunə olaraq, həm bərpa, həm də yeni ibadət evlərinin tikilməsinə dövlət dəstəyi göstərilir. Məsələn, 2011-ci ildə Bakıdakı “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülərək bərpa edilib. Həmçinin Katolik kilsəsinin inşası, Rus Pravoslav Katedralinin, Müqəddəs Meryəm katolik kilsəsinin, Kiş məbədinin və Qafqaz Albaniyasının bütün mədəni-tarixi irsinin bərpası da məhz dövlət tərəfindən həyata keçirilib. Dözümlülük ənənələri sağlam və güclü münasibət qurmaq üçün həssaslığa yanaşma kimi fundamental dəyərlərə əsaslanır.

Daha sonra F.Hüseynzadə qeyd edir ki, ölkəmizdə dini inanclarını, adət-ənənələrini maneəsiz şəkildə yaşayan azlıqlardan biri də yəhudiləridir.

baycanda yəhudilərin tarixi təxminən iki min ildir. Bu gün yəhudi icması Azərbaycanda ən fəal və nüfuzlu dini icmalardan biridir”. Deputat qeyd edib ki, Azərbaycanda yəhudi irsinin qorunması məqsədilə bir sıra müştərək təşkilatlar yaradılıb: Azərbaycan-İsrail Dostluq Mərkəzi, “Soxhnut” yəhudi agentliyi, yəhudi adət-ənənələrinin qorunması komitələri - “Birgə” və “Vaad-L-Xetzola”, dini məktəblər, Yəhudi Mədəniyyət Mərkəzi, ölkədə fəaliyyət göstərən “Eva” qadın cəmiyyəti, “Hesed-Kershon” xeyriyyə cəmiyyəti, “Alef” gənclər klubu, “Hillel” Tələbə Təşkilatı, bir sıra yeni qəzetlər var. Yəhudi icmalarının köməyi ilə bir çox mədəni tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr olunur. 2010-cu ildə Heydər Əliyev Fondunun “Azərbaycan - dözümlülüyn ünvanı” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün Khabad Or-Avner təhsil mərkəzi tikilib. 450 şagirdlik mərkəz yəhudi mədəniyyətinin əsaslarını tədris edir. Bu gün Azərbaycanın paytaxtında, eləcə də Quba və Oğuz şəhərlərində bir neçə sinaqoq fəaliyyət göstərir. 2003-cü ildə Bakıda açılmış sinaqoqun Avropada ən böyük sinaqoq olduğu məqalədə vurğulanır.

Yəhudi irsinin qorunmasının digər bir bariz nümunəsi Azərbaycanın Quba şəhərinin yaxınlığında yerləşən, yeddi sinaqoqu olan Qırmızı Qəsəbə

lir. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.

Məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində Azərbaycanda, eləcə də həm digər müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra tədbirlər təşkil edilib.

Azərbaycanda dinlərarası tolerantlığın çox güclü təməl dayaqları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşayıblar. Həmçinin erməni xalqının nümayəndələri də bu ərazilərə gəldikdən sonra Azərbaycan xalqı ilə birgə yaşayıblar. Xalqların bir-birilərinə daha da yaxından tanınması və əlaqələrin möhkəmlənməsində mədəniyyət sahəsində layihələrin keçirilməsi önəmlidir.

Qeyd edək ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin “Azərbaycan həqiqətləri dünya mediasında” layihəsi çərçivəsində Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvar Vahabovanın dəstəyi ilə dərc olunub.

AZƏRTAC-ın Vaşinqton bürosu



## 23 Aprel - Dünya Kitab və Müəllif Hüquqları Günüdür

**A**zərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-ci ildən qeyd olunur. Bu tədbirin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasıdakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyət yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgenikləşdirilmə təhlükələri ilə qarşılaşıb. Bu hal xüsusilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilib. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri ermənilərin timsalında daha çox görmək olar. Əsasən də şifahi xalq ədəbiyyatımızın populyar nümunələri, o cümlədən dastanlar, nağıllar, xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımız, milli musiqi alətlərimiz, o cümlədən balaban, kamança, saz və s. Azərbaycan mətbəxinə daxil olan xörək növləri, Azərbaycan xalçaları mənimsənilir. Adları qeyd olunan mədəniyyət nümunələrinin, o cümlədən "Koroğlu" və "Aşıq Qərib" dastanlarının ermənilər tərəfindən mənimsənilərək özünüküldürülməsinə həmişə cəhd edilib və hal-hazırda da davam etdirilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörək və musiqi alətlərinə aiddir. Torpaqlarımızın 20 faizindən çoxunu işğal altında saxlayan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi onların saxtalaşdırma siyasətinin göstəricisidir. Bir sıra hallarda görürsən ki, Azərbaycana aid musiqi nümunələrinin müəlliflərini anonim adı ilə təqdim edirlər. Bu minvalla müəllif hüquqları kobud şəkildə pozulur. Azərbaycanın milli-mənəvi, mədəni dəyərlərinin oğurlanmasında, hər zaman olduğu kimi, ermənilər daha çox canfəşanlıq göstərir. Məsələn, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnının ələcdə Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov "Qarabağ Azərbaycanın incisi" kompozisiyası "Artsax" kompozisiyası adı altında ermənilər tərəfindən oğurlanması deyilənə eyni sübutdur. Görünən odur ki, bədix qonşumuz Azərbaycanın mədəni irsini, o cümlədən xalq mahnılarını, rəqslərini, bəstəkarlarımızın əsərlərini həmişə oğurlayıb. Tarixi Azərbaycan torpaqları üzərində yoxdan dövlət yaradan ermənilər indi də mədəni irsimizi mənimsəyib öz adına çıxarmağa çalışır. Ermənilərin bu riakar amalları həm də "Ədəbi və bədii əsərlərin qorunma-

sı haqqında" beynəlxalq Bern Konvensiyasının tələblərini pozur.

"Çap edilmiş sözün tarixi - insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Şəxsi təəssuratları əks etdirərək və eyni zamanda dərin sosial təzahür forması olaraq, kitablar insanlar arasında, cəmiyyətlər daxilində, dövrlərin dialoqunun formalarının müxtəlifliyini təmin edir". Bunu YUNESKO-nun Baş direktoru İrina Bokova "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar 2014-cü ildəki müraciətində qeyd etmişdir.

İlk dəfə olaraq müəllif hüquqları



anlayışı Almaniya meydanına çıxmışdır. Əvvəllər yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyunun 11-dən etibarən mülkiyyətin bütün formalarını birləşdirmişdir.

### 23 Aprel - dünya ədəbiyyatında simvolik tarixdir

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Vega'nın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçının onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir. Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtiradır. Alimlərin kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır. İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyasını və yaddaşı yaxşılaşdırır. Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz. Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Müəllifli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır. Həftə ərzində 3,5 saatdan çox mütləq ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.

Kitablara və müəlliflərə ehtiram



məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür.

Hər şeyin başlanğıcı insanın tükənməz təbii resurslarından irəliləyən yaradıcılığıdır, əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri obyektivləşərək, maddi daşıyıcıda əksini taparaq, yazıya, kitaba çevrilir. "Kitab", "Müəllif" və "Müəlliflik hüququ" anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. "Yaradıcıdan, müəllifdən - əlyazmaya, kitabə", "əlyazmadan, kitabdən - müəlliflik hüququna" - bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcılığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. Bugünkü rəqəmli dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab öz əhəmiyyətini qoruyub saxlamışdır. Dahi Nizami-nin "tükənməz mənəvi qida", Şekspirin "tacdan qiymətli", böyük Sabirin "ilk dostum", maarifçi-alim Zərdabinin "qiymətli dəfinə" adlandırıldığı kitab bilik mənbəyi olaraq qalmaqdadır. Dünya

### Moldova XİN başçısı Azərbaycana səfərə dəvət edildi

**A**zərbaycan Xarici İşlər naziri Elmar Məmmədyanın Moldova Xarici İşlər və Avropaya İntegrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub. "Report" xəbər verir ki, tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər. Eyni zamanda tərəflər hazırkı mövcud vəziyyətə də toxunaraq hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıblar. Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib. Sonda Nazir həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və o, dəvəti məmnunluqla qəbul edib.

mədəniyyətinin inciləri sırasında Azərbaycanın "Kitabi-Dədə Qorqud"unu xüsusi qeyd etmək lazımdır. N.Tusi, Q.Təbrizi, Həbibulla Gəncəvi, Ə.Marağayi, Xaqani, M.Beyləqani, Məhsəti Gəncəvi, Nizami, Füzuli, Nəsimi və digər Azərbaycan alimləri və şairlərinin əlyazmaları orta əsrlərdən günümüzdə qədər gəlib çatması məhz kitabların çap olunması sayəsində mümkün olmuşdur.

Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir.

Əlaqədar beynəlxalq təşkilatların yaydığı statistikaya görə hazırda dünyada 900 milyona yaxın insan savadsızdır, 100 milyondan çox uşaq təhsildən kənar qalır.

**Resurs Analytik  
Informasiya Mərkəzi**

### "Erməni nazirin bu əməlinin qarşısı yerində alınmalı idi"

**"D**oğrusu video konfransla görüşdən bir nəticə gözləmədim, çünki ermənilər hər zaman bütün hallarda Qarabağ məsələsi müzakirə edildikdə özlərini ələ aparırlar sanki işğalçı onlar yox bizik. Azərbaycan hələ ki, beynəlxalq hüquq müstəvisində bu məsələləri həll etmək istəyir, lakin görünən odur ki, nə beynəlxalq hüquq müstəvisində bu məsələ həll olunandır, nə də ermənilər dəyişəndir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.



Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ məsələsi ilə əlaqədar çox kəskin danışır, Azərbaycanın mövqeyini kəskin şəkildə ortaya qoyur: "Cənab Prezident beynəlxalq görüşlərdə, bütün xarici səfərlərində, aparılan video konfranslarda da Azərbaycanın ərazi bütövlüyü barədə qəti fikirlərini bildirdiyi halda, Azərbaycanın Xarici İşlər nazirinin çıxışı bizi çox təəccübləndirir. Əgər ölkə Başçısının mövqeyi bu qədər dəqiq və kəskindirsə, ölkənin xarici işlər naziri niyə bu cür çıxış edir? Ona görə də məhz həmin görüşdən sonra Ermənistanın xarici işlər naziri həddən artıq şərəfsiz bir çıxış edib və bildirib ki, nəyinki Qarabağ, ətraf rayonların da qaytarılmasından heç bir söhbət gedə bilməz. Bu sözlərlə onlar yenidən Azərbaycan əhalisini qıcıqlandırmaq məqsədi güdür. Ermənilərin istəyi sadəcə bu cür bəyanatlarla Azərbaycanda olan daxili gərginliyi artırmaqdır. Bununla onlar Azərbaycan hökuməti ilə əlahi arasında münafişə yaratmağa çalışırlar. Onların bu əməlinin qarşısı yerində alınmalı idi. Çünki ölkə başçısının bu məsələdə mövqeyi bütün dünyaya məlumdur. Ona görə də xarici işlər naziri bu cür kosmopolit çıxış etməməli, məsələyə bu şəkildə yanaşmamalı idi".

Politoloq vurğulayıb ki, həm Dağlıq Qarabağda, həm də Ermənistanda ciddi problemlər var: "Belə ki, Ermənistanda qarşılıqlı məsələlər son mərhələdədir. Paşinyan hakimiyyətə necə gəlibsə, o cür də getmək təhlükəsi ilə üz-üzədir. 20 gün sonra onun hakimiyyətinin 2 ili tamam olur, lakin Paşinyan hələ də bir şey edə bilməyib. Bütün bunların fonunda video konfransda Ermənistanın daxili problemləri daha da qabardılmalı idi. Bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sanki Ermənistanın Xarici İşlər naziri imiş kimi çıxış edib. ATƏT-in həmsədri olan bir dövlətin xarici işlər nazirinin nə ixtiyarı var ki, Ermənistanın xarici işlər naziri statusundan çıxış etsin? Bütün bunlara lazımı cavablar verməli idi. Düşünürəm ki, cənab Prezidentin Qarabağ məsələsi ilə əlaqədar ortaya qoyduğu kəskin iradəsi bu görüşdə tam şəkildə əks etdirilmədi".

### "Lavrov həmişə ikibaşlı oyun oynayır"

**"R**usiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi son açıqlama həm Azərbaycanda, həm də Ermənistanda ciddi rezonansa səbəb olub. Hesab edirəm ki, Sergey Lavrovun münasibəti və bu münaqişənin həllinə yanaşması ilk başdan anti-azərbaycan mövqə olub". Bunu SİA-ya siyasi şərhçi Azər Həsərat deyib.

Siyasi şərhçinin sözlərinə görə, Lavrov həmişə ikibaşlı oyun oynayır: "Təbii ki, bu mövqə ermənipərəstlikdən qaynaqlanan bir mövqedir. Görünür damarlarında axan qan ona diqqət edir və həmin diqqət üzrə də hərəkət edir. Əslinə qalanda biz ondan ədalət gözləməmişik və indi də gözləyə bilmərik. Əgər ortada qərəz, bitərəflilik varsa, konkret bir tərəfə rəğbət varsa əlbəttə ki, orada artıq ədalətli yanaşmadan söhbət gedə bilməz. Amma Azərbaycanda öz siyasətini hər halda Sergey Lavrov və yaxud bənzər şəxslərin, diplomatların açıqlamaları üzərində qurur. Azərbaycan dövlətinin öz siyasəti var. Ümumiyyətlə Azərbaycan bu münaqişənin nizamlanmasında özünün milli maraqlarını hər şeydən üstün tutur. Təbii ki, burada Azərbaycan ədalətli bir dövlət olduğuna görə qarşı tərəfin də maraqlarını bu və ya digər şəkildə diqqətə alır. Ona görə də biz hər iki tərəfi qane edə biləcək ədalətli həll variantının üzərində dururuq. Yəni Dağlıq Qarabağdakı erməni vətəndaşlarımıza normal yaşayışı təmin etmək şərti ilə Ermənistanın işğalçı ordularının Azərbaycan torpaqlarından birtərəfli çıxarılmasının tərəfdarıyıq. Bundan ədalətli mövqə ola bilməz. Təəssüflər olsun ki, vasitəçilik ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin Rusiyanın XİN rəhbəri bu cür məsələlərin ədalətli tərəfini görmək istəmir. Amma Azərbaycan hər zaman olduğu kimi özünün doğru bildiyini və beynəlxalq hüquqa söykənən ədalətli həll variantını yenə də üstün tutmağa davam edəcək".





**S**axtakarlıq, yalan danışmaq ermənilərin qanındadır Bu fikir siyasətçilər və dahilər tərəfindən dəfələrlə deyilib və sübut edilib. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Küçə "emokrati"nin yalanlar üzərində qurduğu utopik xəyaları erməni xalqının başına yeridərək Ermənistanı "inkişaf etmiş ölkələr sırasına çıxaracağı" vədləri elə vədlər olaraq qaldı.

Verilən vədlərə və yalanlara diqqət yetirək: Paşinyan deyirdi ki, "2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından ilk onluğa daxil olmasa da ilk 15 ölkə arasında yer alacaq". Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan etmişdi. Söylədiyi yalandan cuşa gələn baş nazir Ermənistanın başa çatmaqda olan ildəki göstəricilərinin, nəinki Cənubi Qafqaz-



# Paşinyan böyük qorxu içində...

*Dünyanın başı koronavirusa qarışmış, indi savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq*

da, hətta dünya ölkələri arasında da "rekord" qırdığını bildirdi. "Novosti Armeniya" saytı Paşinyanın fikirlərindən sitat gətirib: "Ermənistan tərəfindən həyata keçirilən "bu uğur" nəinki Avrasiya İqtisadi Birliyi, hətta MDB ölkələri arasında ilk göstəricidir. Mən yüksək ehtimalla, iqtisadi artım baxımından Ermənistanın Avropada liderlər sırasında olacağına da şübhə etmirəm".

"Ermənistanın Aqrar-Kəndli Birliyi" adlı QHT-nin sədri Qraç Berberyan isə bildirib ki, Paşinyanın hakimiyyəti dövründə buğda bitkilərində 30 faiz azalma qeydə alındığını bildiren QHT sədri son bir ildə kartof istehsalının da azalmağa davam etdiyini bildirib. Burada daha maraqlı nüanslardan biri də ölkədəki kadrlarla bağlıdır. Belə ki, Berberyan ölkədəki bütün uğursuzluqları Paşinyanın təyin etdiyi sərişsiz kadrların yarıtması fəaliyyətində axtarmağı məsləhət görüb.

Lakin Paşinyan Azərbaycan iqtisadiyyatı, maliyyə imkanları qarşısında olan reallığı hələ də anlamır. Xüsusilə də, koronavirus işğalçı ölkədə yayılması və faktı Paşinyanın gizlətməsi, sözün əsl mənasında Ermənistanın çöküşünü daha sürətli hala gətirir. Hətta o da məlumdur ki, Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb.

## Vigen Akopyan: "Bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir"

Ölkənin səhiyyə naziri Arsen Torosyan Ermənistan parlamentinin səhiyyə komitəsinin iclasında çıxışı zamanı faktı etiraf edib: "Deyə bilmərik ki, bizdə koronavirusun yayılması dayanıb. Əgər əvvəllər bir mənəbdən 50 yoluxma halı baş verirdisə, indi biz 10 və ya 20 mənəbdən 16, 20, bəzən də 30 yoluxma halı ilə qarşılaşırıq. Bu da onu deməyə əsas verir ki, koronavirusun yayılması nəzarətdən çıxıb".

Elə politoloq Vigen Akopyan da vəziyyətin yaxşı olmadığını bildirib. Qeyd edib ki, indiki halda Ermənistan hakimiyyəti harada olduğu və hara getmək istədiyini barədə sistemli anlayışa sahib deyil. O bildirib ki, hakimiyyət nəse etmək istəyir, qabaqlayıcı tədbirlər görməyə çalışır, amma hazırda situasiya mövcud siyasi kursun əleyhinədir. Akopyanın sözlərinə görə, ölkədə fəvqəladə

vəziyyət elan edilib, kənarın var, amma vəziyyətə nəzarət mümkün olmur: "İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz bir vəziyyətdir. Sistemli mexanizmin olmadığına məmurların açıqlamaları da şahidlik edir. Paşinyan bir söz deyir, komendant başqa söz, səhiyyə naziri isə bir ay öncə tam başqa tərəfdə idi, indi əksinədir və ümumiyyətlə, o, nə vaxt adekvat olub ki! Bu halda Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması müşahidə olunur. Bir şey aydındır ki, biz itirəcəyik. Biz hələ ən ciddi krizisi hiss etməmişik. Mən o fikirlə tam razıyam ki, bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir".

Qeyd olunur ki, bu halda ordunun təminatında yaranacaq problemlər Ermənistanın təhlükəsizliyinə də birbaşa təsir edəcək: "Ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. İndiki halda məsələ hərbi həll müstəvisinə keçsə, problemlər çox olacaq. Azərbaycan yenə güc nümayiş etdirir. Dünyanın başı isə koronavirusa qarışmış və mənə narahat edən budur ki, indi savaş başlasa, ona diqqət yetirən, beləliklə də Azərbaycanı dayandıran olmayacaq".

## Paşinyana vurulan ən ağır zərbə - Azərbaycanın qüdrətli reallığı...

Ancaq Paşinyan bu qüdrətli reallığı görməyə də, Azərbaycan Prezidenti ona dəfələrlə

lərlə dərk etdirib. 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. Belə bir önəmli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hökumət başçısına tarixi dərs verdi. Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı tarixi faktlara söykənən tarixi çıxışı Paşinyanın yalanlarını darmadağın etdi. Və bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu bir daha sübut etdi.

## Aqası Yenokyan: "Artıq iki ildir ki, Paşinyan dövlətin içində günahkar axtarır"

Qeyd edək ki, Paşinyanı məğlubiyyətini işğalçı dövlətin içində olan siyasətçilərlə yanaşı erməni xalqı da artıq Nikolun hakimiyyətdə olduğu müddətdə bir daha şaşığı olduqlarını bildirirlər.

Politoloq Aqası Yenokyan Paşinyanın aprelin 17-də Facebook səhifəsində canlı efirinə münasibət bildirərkən deyib: "Artıq iki ildir ki, Nikol Paşinyan göstərir ki, dövlət idarəçiliyində ən vacib şey günahkar axtarmaq və yalan danışmaqdır və indi məmurlar bunu onun öz başında tətbiq edirlər. Belə ki, internetdəki çıxışdan bir gün sonra canlı yayım qarşısında edilən və yayım üçün nəzərdə tutulmayan bir video ortaya çıxdı. Paşinyanın çıxışı Birinci kanalda canlı yayımlanıb və o, açıqlama verərək bildirib ki, İctimai Televiziya Ermənistan hökumətinin təkidi ilə açıq rabitəni təmin edib və bir neçə teleşirkətin xidmətindən yararlanıb. Öskürək videosu ilə əlaqədar olaraq demək istəyirəm ki, hər kəs öz məsuliyyətini hiss edir və başqalarını günahlandırır. Bir sözlə, hamı yalan danışır. Ar-

tıq iki ildir ki, Nikol Paşinyan dövlət idarəetməsində ən vacib şeyin günahkarları və yalanı axtarmaq olduğunu göstərdi. İndi onun böyük və kiçik məmurları bu üsulu kəşf edərək onun başında sınıyırlar. Və bu metodun işləyəcəyinə inanırlar, çünki səlahiyyətlilərin dövlət idarəçiliyində onlara öyrətdikləri budur".

Ən gülcünc doğuran məsələ isə separatçı rejimin yeni "rəhbəri" Araik Arutunyan özünün "kompromissiz" siyasətçi obrazının ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış etməsidir. Belə ki, separatçı "lider" in siyasi sayıqlamasına əsasən, qondarma "DQR" münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun "xalq"ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz".

Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedərək, Azərbaycanın mümkün əməliyyatlarına qarşı qeyri-müənasib əks zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın "ac toyuq yuxusunda darı görər" misalını xatırlamaq olmur.

Beləliklə, təxminən 2 ay sonra Ermənistanda iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Bu halda Nikol Paşinyanın yubanmadan təxiressalınmaz addımlar atması tarixi zərurətə çevrilir. Daha doğrusu, Nikol Paşinyanı siyasi intiharını şərtləndirə bilər. Başqa sözlə, bu halda işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvədən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu haqda dərinə düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər.

Gec olacağı təqdirdə ikinci variant-müharibə versiyası alternativsiz görünür. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu variantla əl atması, yəni "kiçik müharibə"yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdən yayındırması istisna olunmur. "Böyük depressiya"nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və "xarici düşmən" axtarılarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışların artmasına rəvac verir.

Beləliklə, bütün bu baş verənlər belə bir qənaətə gəlməyə imkan verir ki, COVID-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə "qırğı" qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də, postpandemiya dövrünün başlanması ilə Ermənistanda yenidən inqilab mehiyəsi bilər. Və bu dəfə "məxməri" olmaya da bilər. Lakin çox yənin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq. Çünki dünyanın başı koronavirusa qarışdığı bir vaxtda savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq. O zaman Paşinyanın sonrakı peşimançılığı fayda verməyəcək. Necə deyirlər daldan atılan daş...erməni xalqına növbəti zərbə olacaq!!!

A.SƏMƏDOVA



# “Radikal müxalifət mutasiya edərək qorxulu virusa çevriləblər”

**A** birsizin abırı olmaz. Bu aksiomadır. Ancaq qaribəsi odur ki, belə abırsızlar başqalarından siyasi ləyaqət tələb edir. Bu gün Baş nazirin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov dedi ki: “Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriləblər”.

Bu, həqiqətən də belədir. Ə.Əhmədov bildirir ki, bütün güclər epidemiyanın yayılmasının qarşısını alınmasına səfərbər edilmiş bir məqamda hansısa siyasətçinin və ya partiyanın siyasi dividend qazanmaq xəyalına düşməsinə təsəvvürə gətirilə bilinməyəcək dərəcədə qeyri-realdır: “Ayrı-ayrı ölkələrdə seçkilərin, referendumların keçirilməsi təxirə salındığı halda hansı siyasətçi mübarizədən söhbət gedə bilər? Nə qədər qaribə, inanılmaz olsa da bir istisna var. Azərbaycanın radikal müxalifəti bütün mənəvi dəyərləri, insani keyfiyyətləri ayaqları altına alaraq pandemiyanın yaratdığı məlum şəraitdən özünün siyasi təbliğati baxımından istifadə etmək kimi rəzalətə əl atmaqdan belə çəkinməmişlər. Hətta indi onlar daha da fəallaşmışlar, aranı qarışdırmaq ümidi ilə bütün güclərini səfərbər edirlər. İş o yre çatıb ki, anti-Azərbaycan təbliğatına daha çox insan qoşmaq naminə 500 avro məbləğində mükafat da təsis ediblər. Pul isə, həmişə olduğu kimi, Azərbaycana düşmən olan və ölkəmizə qarşı təxribatları maliyyələşdirən dairelər tərəfindən ödəniləcək. Təsəvvür edirsinizmi, bütün xalq, hər bir vətəndaş “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanı daxilində vəsait köçürdüyü halda, xaricdə xüsusi xidmət orqanlarının çetiri altına sığınmış anti-Azərbaycan təbliğatı aparən radikal müxalifətçilər ölkəmizə qarşı təbliğat aparənlərin sıralarını genişləndirmək üçün ciddi məbləğdə mükafat təsis edir. Bu insanlar daha nə etmişdirlər ki, onlar Azərbaycanın düşməni, vətən xaini adlandırılınsınlar?!”. Ə.Əhmədov, həmçinin onu da bildirir ki, radikal müxalifətin xəyanətkarlığına anti-Azərbaycan təbliğatı aparmaları birmənalı olaraq ümumxalq nifrətinə səbə olub: “Həqiqətən də radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriləblər”.

## Siyavuş Novruzov: “Onlar milli müxalifət yox, xəyanətkardır”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov qlobal böhran fonunda Azərbaycanda radikal müxalifətin öz amplualarına sadiq qalaraq şərböhtan kampaniyalarından geri qalmadığını deyib: “Onlar “ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar” kimi üzəndirən siyasət fəlsəfələrinə uyğun olaraq, Azərbaycan hakimiyyətinin əhalimizi qorumaq üçün aldığı karantin tədbirlərini tənqid etməyə, bu addımlara ehtiyac olmadığına inandırmağa çalışdılar. Lakin bütün dünyada alınan karantin tədbirlərinin hətta fəvqəladə vəziyyət və komendant saatına qədər ciddiləşdiyini gördəndən sonra bu dəfə də hakimiyyəti yetərli tədbirlər almamaqda günahlandırıldı. Həqiqətən də, tragikomik mənzərədir. Cəmiyyət həyatına aid heç bir sahədə ciddi bir proqrama, alternativ planlaşdırmalara malik olmayan radikal müxalifət bu dəfə də fəvqəladə vəziyyətin yaratdığı imtahandan keçə bilmədi, hər zamankı kimi sinifdə qaldı. “Narınçı inqilabların” bir sıra Şərqi Avropa və postsovet ölkələrində yaratdığı böhrana və onların məruz qaldığı ərazi itkilərinə məhəl qoymayaraq “narınçı” geyinib küçələrə

xəyanətkar, ermənixislətdi olduqlarını göbsteriblər: “Belə ki, Azərbaycan əhalisi Ermənistanın 3,5 dəfə artıq olsa da, viruslu xəstə sayı, demək olar ki, bərabərdir. Test keçirilən vətəndaş sayı isə bizdə onlardan 10 dəfə artıqdır. Düşmən ölkənin bir sıra ekspertləri həyəcan təbili çalaraq karantinə görə izolyasiya şəraitinə məhkum olan Ermənistanın fəlakət qarşısında olduğunu bəyan edirlər. Hətta onların baş naziri də bunu etiraf etməyə məcbur olur. Görünür, bizim radikallar Ermənistanı ermənilərdən çox sevirlər. Nə demək olar? Fikrimcə, sual ritorikdir.



Yekunda vurğulamaq istədim ki, qlobal və ya regional səviyyədə baş verən fors-majör hallara baxmayaraq, Azərbaycan dövləti gələcəyə əmin addımlarla gedir. Bütün irimiqyaslı layihələr uğurla həyata keçirilir, sosial- iqtisadi rifah ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: “Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heç nə yoxdur!”.

## “Xalqımız onların adını çoxdan verib - xəyanətkar”

S.Novruzov onu da vurğulayıb ki, xalqımız onların adını çoxdan verib - XƏYANƏTKAR! “Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Öz ölkəsi haqqında xaricə donos yazan Əli Kərimlilərin, Avropaya və ABŞ-a qaçan Cəmil Həsənililərin, Qənimət Zahidin, erməni mənşəli Arif Məmmədovun, İsa Sadiqov kimi dostlarının ordan həyvan yağdırən çirkin fikirlərini diqqət yetirək, cavab aydın olacaq. Necə deyirlər, dostunu göstər, kim olduğunu söyləyim. Erməni olduğu üçün Azərbaycandan qaçmağa məcbur olduğunu deyib, buna uyğun sənədlər düzəldib ölkədən qaçan Ramiz Yunus bunlardan biridir. Özü nü vətənpərvər hesab edən müxalifətçiləri, görəsən, bu anadangəlmə reneqat Yunuslarla nə birləşdirir? Ermənidən mədət uman bir müxalifət Azərbaycana lazımdırımı? Fikrimcə, onlar əvvəlcə bu sualların cavabını axtarsalar, daha yaxşı olardı. Belkə, o zaman Azərbaycan xalqının nəzərində niyə heç bir nüfuza sahib olmadıqlarını dərk etdilər. Osmanqızı isə başqa bir faciəvi fiqurdur. Mərhum atası ermənilər tərəfindən qətlə yetirilən (Ramiz Yunusun dayıları tərəfindən) və xanım 5-ci kolonun rüporuna çevrilərək erməni dəyirmanına su töküür”.

## “Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heç nə yoxdur!”

Millət vəkili onu da bildirib ki, COVID-19 qarşı alınan tədbirlərdə Ermənistanı Azərbaycandan öndə olduğunu bildiren osmanqızılar, yunuslar adı statistikada da öz


## Müsavat və AXCP-nin adlar daha hansı xəyanətlərdə hallanır?

Başqa zaman hay-küy salan “liderlər” koronavirusla mübarizə məsələsində qaçıb-gizlənilirlər

**K**oronavirus pandemiyası ilə mübarizədə Azərbaycan xalqının həmrəyliyi və birliyi bir sıra ölkələr tərəfindən örnək kimi göstərilməkdədir. Belə ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi həmrəylik çağırışına minlərlə insanlarımız səs verdi. İstər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan həmvətənlərimiz əllərində olan bir çox imkanlarını səfərbər edərək, təhlükəli infeksiyaya qarşı yönəldilər.

Daha bir maraqlı və sevindirici məqamlardan biri də budur ki, ölkə başçısının çağırışına siyasi mənsubiyyətdən asılı olmayan şəxslər də səs verdilər. Daha dəqiq desək, destruktivlikdən və radikalıqdan kənar olan bir sıra müxalifət partiyaları ehtiyacı olan ailələrə yardımlar etməklə ümumxalq birliyini nümayiş etdirirlər. Ancaq...

AXCP, Müsavat kimi partiyaların “mənəm-mənəm” deyən saxtakar “liderləri” daxillərində formalaşmış anti-xalq maraqlarını daha açıq şəkildə büruzə verirlər



Ancaq ortada olan faktlardan biri də da im “xalq”, “millət” kimi pafoslu fikirləri ilə gündəmdə qalmağa çalışan radikal xarakterli siyasi müxalifət partiyalarının belə bir vacib məqamda necə deyirlər, yaxalarını kənara çəkmələridir. Sanki onlar bu millətin, xalqın təmsilçiləri deyillər. Hətta bu qalsın bir yana, AXCP, Müsavat kimi partiyaların “mənəm-mənəm” deyən saxtakar “liderləri” daxillərində formalaşmış anti-xalq maraqlarını daha açıq şəkildə büruzə verərək, dövlət-xalq birliyinin uğurlarına kölgə salmağa cəhdlər göstərdilər. Koronavirus pandemiyasının epidemiya şəklində çoxalmasının qarşısını almaq, xalqın sağlamlığının mühafizəsini ən yüksək səviyyədə qorumaq üçün dövlətin gördüyü məhdudiyyət tədbirlərini, ciddi karantin rejimini şəxsi mənfəətləri naminə istifadə edən qaragöhrüçülər bu addımların guya onların “siyasi fəaliyyətlərinin” qarşısını almaq üçün atıldığını gülməli şəkildə iddia etdilər. Əlbəttə ki, belə bir sərəm iddialar və yalanlar, şərböhtanlar nəinki ayaq açıb yerimədi, əksinə belələrinin məkrli xislətlərini daha çox ifşa etmiş oldu.

Budurmu onların “xalq-millət” sevgisi? İstər AXCP sədri Əli Kərimlinin, istər onun dirijor çubuğu ilə idarə olunan “Milli Şura”nın və bu ölü qurumun təmsilçilərinin, istər Müsavat partiyası rəhbərliyinin hay-haraylarını yalnız özləri və sosial şəbəkələrdəki trollarından başqa kimsə eşitmədi. Çünki eşidiləcək, inanılacaq heç nə yox idi...

İndi sual olunur ki, əcəba onların ehtiyacı olan ailələrə, hətta partiyalarında təmsil olunan şəxslərə göstərdikləri yardımlarla bağlı bir barməqlərini qatlama bilirlərmi? Axı bildiyimiz kimi məhz Əli Kərimli, yaxud Arif Hacı öz kirli siyasətləri ucbatından həbslərlə düşmüş insanların ailələrini “siyasi məhbus” adı altında ziyarət edib, pul yardımlar göstəriblər. Şəkillərini də çəkib, göndəriblər onlara sifarişlər verən anti-Azərbaycan xarakterli xarici təşkilatlar. Yeni hesab veriblər ki, onlara ayrılan pulların bir qismi “siyasi məhbuslara” xərclənib və s. Budurmu onların “xalq-millət” sevgisi?

Əslində daha bir fakt budur ki, Ə.Kərimlinin özünü və karantin rejimi pozanları “koronavirus məhbusu” elan etməsi, “blokada” alınması ətrafındakı siyasi oyunbazlığı cəbhə sədrinin nəinki xalqa, habelə dövlətə qarşı aşkar ermənçilik mövqeyinin bariz sübutudur. Çünki bu gün Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın siyasi dairələrinin sərəm ittihadları ilə Ə.Kərimlinin qeyri-ciddi ittihadları arasında bağlılıq açıq şəkildə görünür. Bunun isə adı birbaşa xəyanətdir. Xəyanət isə əsla bağışlanmır, ələlxüsus da dövlətə, millətə və xalqa edilən iyrənc xəyanət!

Rövşən NURƏDDİNOĞLU

## AzerTelecom xüsusi karantin rejimində ölkəni dayanıqlı internet xidməti ilə təmin edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən koronavirus pandemiyası ilə əlaqəli ölkədə tətbiq olunan xüsusi karantin rejimi şəraitində internet rabitəsinin dayanıqlı və fasiləsiz şəkildə təqdim edilməsi istiqamətində bütün lazımı tədbirlər həyata keçirilir. Son günlərdə, eləcə də hazırda “AzerTelecom” şirkətindən internet və digər telekommunikasiya xidmətlərini əldə edən bütün iri internet xidmət təminatçıları (ISP - internet service provider), eləcə də digər korporativ müştərilərə bu xidmətlərin göstərilməsində hər hansı bir problem müşahidə olunmur.

Şirkət mütəxəssisləri tərəfindən ölkəyə daxil olan əsas magistral kanalların dayanıqlılığına, eləcə də xidmətin təhlükəsiz şəraitdə çatdırılmasına 24/7 rejimində daim nəzarət edilir, müvafiq monitorinq tədbirləri və qiymətləndirmələr aparılır.

Hazırkı koronavirus pandemiyası şəraitində dövlət və özəl sektor üzrə müxtəlif xidmətlərin onlayn rejimə keçməsi, rəqəmsal xidmətlərdən istifadənin genişlənməsi və bu səbəbdən də internet üzərindən ötürülən trafik həcminin əvvəlki dövrlərə nisbətə artmasını nəzərə alaraq şirkət tərəfindən provayderlərə təqdim olunan xidmətin dayanıqlılığının maksimum təminatı üçün bütün lazımı tədbirlər görülür. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və dayanıqlı şəkildə təminatı üçün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şəxəlməmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.



# Ermənilərin Azərbaycan ərazisində ikinci dövlət yaratmaq hüququ yoxdur

**1** 828-ci il 10 fevralda Rusiya və Qacarlar imperiyası arasında bağlanan Türkmənçay sülh müqaviləsi Azərbaycanın bölünməsi ilə yanaşı ermənilərin Azərbaycanda məskunlaşdırılmasını da nəzərdə tuturdu. Müqaviləyə əsasən Türkiyə və İrandan ermənilər Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ ərazisinə köçürüldü. Rusiyanın erməniləri köçürməkdə məqsədi iki türk dövlətini bir-birindən ayırmaq idi.

Sonradan Rusiya imperiyasının məqsədyönlü siyasəti nəticəsində ərazidə ermənilərin sayı daha da artırıldığı halda azərbaycanlılar öz yurdlarını tərk etməyə məcbur edildi. Beləliklə, Rusiya imperiyası dağıldığı zamanda artıq bölgədə önəmli bir sayda erməni vardı. Lakin azərbaycanlılar hələ də üstünlüyü saxlayırdılar. Çar Rusiyasından qurtulan digər xalqlar kimi ermənilər də öz milli hökumətlərini qurmaq istədilər. Lakin onların Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldığı yerlər pərakəndə və az idi. Buna görə də erməni ziyalıları Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə müraciət edərək İrəvan mahalının onlara güzəştə gedilməsini xahiş etdilər. Yenidən qurulmuş və çətin dövrlərini yaşayan Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin 86 faizini azərbaycanlıların təşkil etdiyi İrəvan nahiyəsini ermənilərə güzəştə getməyə məcbur oldu. Lakin qarşılığında ermənilər Zəngəzur və Qarabağa olan iddialarından əl çəkməli idilər. Əgər gələcəkdə belə bir iddia irəli sürülərsə AXC müqavilənin imzalanmasından keçən 100 il ərzində İrəvan nahiyəsini geri almaq hüququnu saxlayırdı (Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bu hüquq indi ona məxsusdur). Sovet dövründə Azərbaycanın Zəngəzur, üstəlik Göyçə bölgələri də Ermənistanla verildi. Müstəqillik qazandıqdan sonra (1991) isə ermənilər Qarabağı işğal etdilər. Bu qədim Azərbaycan toprağında ikinci "erməni dövləti" yaratmağa cəhd etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq deyir: "Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlər öz müqəddəratını təyin etmək" hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratını təyin edə bilməzlər. Onların müstəqil Ermənistan dövləti vardır. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan toprağında, İrəvan, Göyçə, Zəngəzurda -qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadığı ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əsliində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamağıq, yaşayırıq, yaşayacağıq." 1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan

250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyə qədər ləğv edilmiş "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir.

Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul etmişdir.

1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.

Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsi ilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünüə çevrilmiş, təqribən 20 min nəfər

həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokada-yə məruz qalmışdır.

1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunmuşdur.

Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənar qalmamışdır. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 sayılı qətnamələr qəbul etmişdir. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunmuşdur. Təhlükəsizlik Şurası birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləmiş, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu döndə-döndə vurğulamış və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə ciddi tələb irəli sürmüşdür.

Lakin bu tələblərə baxmayaraq, Azərbaycanın əraziləri nəinki işğal altında qalmaqda davam edir, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, orada son zamanlar müxtəlif növdən olan qeyri-qanuni fəaliyyət aparılması meyilləri güclənməkdədir. İlk növbədə, bu, gəlmə ermənilərin məskunlaşması ilə bağlıdır. Böyük narahatçılıq doğuran yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2004-cü ildə baş tutmuş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin daxil edilməsi haqqında qərar qəbul etmiş və məsələ üzrə müvafiq müzakirələr keçirilmişdir. Eyni zamanda Azərbaycan tərəfinin müraciəti əsasında Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma praktikasını təstiq edən faktlardan ibarət sənəd BMT sənədi kimi yayımlanmışdır.

1992-ci ildə ATƏM-in Nazirlər Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏM-in prinsipləri, öhdəlikləri və şərtləri əsasında böhranın sülh yolu ilə həll edilməsinə yönəldilmiş Minsk konfransının (onun işçi formatı, faktiki olaraq, Minsk qrupu ilə təmsil olunur) çağırılması haqqında qərar qəbul etməklə, Minsk prosesinə başlamışdır. 1994-cü ildə keçirilən Budapeşt zirvə toplantısında Minsk prosesinin həmsədrlik institutu təsis olunmuşdur (1997-ci ildən etibarən, o, ABŞ, Rusiya və Fransa üzvlüyü ilə təmsil olunur). 1996-cı ildə ATƏT-in Lissabon sammitində təşkilatın fəaliyyətdə olan sədri münaqişənin həlli üçün əsas olan aşağıdakı prinsipləri bəyan etmişdir:

\* Ermənistan Respublikasının və Azərbaycan Respublikasının



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

# KİVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb*

ərazi bütövlüyü;

\* Dağlıq Qarabağın ona Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə dərəcəsi verən öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan sazişdə müəyyən olunmuş hüquqi statusu;

\* Nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirməsinin təmin edilməsi məqsədilə qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə zəmanət.

Lissabon sammitindən sonra 1997-ci ildə Minsk qrupu çərçivəsində danışıqlar dondurulmuş və həmsədrlərin bölgəyə səfərlərlə əvəz olunmuşdur. Bu səfərlər nəticəsində həmsədrlər tərəfindən 1997-98-ci illər ərzində münaqişənin həllinə dair üç təklif irəli sürülmüşdür. Onlardan birincisi münaqişənin dayandırılması və Dağlıq Qarabağın statusu haqqında sazişlərdən ibarət hertərəfli sazişin layihəsi idi. Azərbaycanın qeyd olunan sənədlərin mahiyyətilə bağlı konstruktiv məsləhətlərə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan bu "paket" təklifini qəti şəkildə rədd etdi.

Həmsədrlərin ikinci təklifi münaqişənin mərhələli həllini nəzərdə tuturdu: əvvəl keçmiş DQMV-nin əraziləri və onları Ermənistanla birləşdirən Laçın dəhlizindən başqa bütün işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və oradan didərgin düşmüş əhalinin doğma yurd-yuvalarına qayıtması, sonralar isə ikinci mərhələdə Laçın və Şuşa məsələlərinin həlli və Dağlıq Qarabağın sta-

tusunun əsas prinsiplərinin qəbul edilməsi. 1997-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan prezidentləri Strasburqda verdikləri birgə bəyanatda həmsədrlərin bu təklifinin danışıqların bərpa edilməsi üçün ümidverici əsas olduğunu təsdiqlədilər. Lakin 1998-ci ilin fevralında Ermənistan Respublikasının Prezidenti L.Ter-Petrosyan bu təkliflə razılaşdığına görə təzyiqlərə məruz qalaraq, istefaya çıxmağa məcbur oldu və məsələdə sərt mövqə tutan R.Koçeryanla əvəz olundu və beləliklə də, Ermənistan tərəfinin əvvəl verilmiş razılığı rəsmən geri götürüldü.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov erməni mifologiyasını ifşa edə biləcək çoxsaylı tarixi faktların olduğunu qeyd edir: "Bir-birinə zidd olan çoxlu sayda erməni tarixi mənbələri var. Erməni alimlərin dünya tarixini saxtalaşdırma cəhdlərini ifşa etmək üçün real tarixi faktlara müraciət etmək kifayətdir." O vurğulayıb ki, Ermənistan müqavilə əsasında süni şəkildə yaradılmış dövlətdir. "Dünyada müqavilə əsasında yaradılan dövlətlər var. Onlardan biri Ermənistanlardır. Belə ölkələr özələrinin uydurma tarixini, mədəniyyətini yaratmağa məcburdur və buna görə bir qayda olaraq başqalarının tarixini, mədəniyyətini, musiqisini mənimsəyirlər",

**Vahid Öməröv**  
Fəlsəfə üzrə fəlsəfə doktoru,  
dosent





Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

24 aprel

**“Messi  
heç  
vaxt  
ciddi  
zədə  
almayıb”**

Argentina millisinin həkimi Donato Villian komandanın kapitanı Lionel Messi haqda danışdı. Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, “Barselona”nın 32 yaşlı hücumçusunun heç vaxt ciddi zədə almadığını deyib: “Messi əla peşəkardır. O, heç vaxt ciddi zədə almayıb. Lionel normal həyat tərzini sürür və məsləhətli insandır. Əminəm ki, Messi hələ uzun illər oynayacaq”. Qeyd edək ki, Messi altı dəfə “Qızıl top”un sahibi olub.



**Son səhifə**

**Cennifer Lopez hovuzda...**



**D**ünya pop səhnəsinin ən parlaq ulduzu 50 yaşlı Cennifer Lopez paylaşımı ilə adından söz etdirib. Cazibədarlığı ilə göz oxşayan sənətçi sosial media hesabında hovuzun içində sinəsi yarıclıpaq foto paylaşdı.

Ehtiraslı görünüşü ilə əks cinsin nümayəndələrinin diqqətini çəkən Lopez insanları təbiəti qorumağa səsləyib: “Ana planet (təbiət). Ona necə münasibət göstərdiyinizə diqqət və nəzarət edin. Onu sev, o isə səni əbədi qoruyacaq”- deyərək Cennifer izləyiciləri ilə bölüşdüüyü şəkildə rəy yazıb. Qeyd edək ki, pop ulduzu Cennifer Lopez digər dünya məşhurları kimi hər il təbiətin qorunmasına küllümiqdarda vəsait xərcləyir.

**Ağır yol qəzası törədərək hadisə yerindən qaçan sürücü tutulub**

**M**asallı rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Masallı Rayon Polis Şöbəsi və Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, aprelin 22-də saat 13 radələrində Masallı rayonunun Ərki-van qəsəbəsi ərazisində üç avtomobilin toqquşması nəticəsində iki nəfərin vəfat etməsi, iki nəfərin isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktı üzrə Masallı Polis Şöbəsinin istintaq Bölməsində cinayət işi başlanıb.

İş üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorrento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobil idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozmaqla törədilməsinə, daha sonra Z.Qasımzadənin hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Zaman Qasımzadə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlığından iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



**Sumqayıtda oğurluqla məşğul olan şəxs tutulub**

**S**umqayıtda oğurluqla məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində “Ford” markalı avtomobildən maqnitofon və monitor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Eminov yaxalanıb. Faktla bağlı araşdırmalar davam edir.



**B**akıda ötən gün baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı aptekə çırpılıb. Hadisə nəticəsində ölənlərin sayı artıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən saat 13:30 radələrində Buzovna-Zaqulba yolunda baş verib:

“Belə ki, “Isuzu” markalı, 90-JX-721 dövlət nömrə nişanlı yük maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq, yaxınlıqdakı aptekə çırpılıb. Məndə olan məlumata görə, qəzaya “Mercedes” markalı avtomobili idarə edən qadın sürücünün ehtiyatsızlığı deyil, “Isuzu” markalı yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub”.

**ŞOK: ABŞ-ın dövlət borcu 24,5 trilyon dollara çatdı!**

**A**BŞ federal hökumətinin borc öhdəliklərinin ümumi həcmi rekord səviyyəyə - 24,5 trilyon dollara çatıb. Buna həm də koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər səbəb olub. CBS telekanalı xəbər verir ki, yanvarın 1-dən bəri ABŞ-ın dövlət borcu 1,5 trilyon dollar artıb.

Aprelin 22-də ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlə bağlı Birləşmiş Ştatların dövlət borcunun artmasının onu narahat etmədiyini deyib. Donald Tramp mart ayının sonlarında iqtisadiyyatı stimullaşdıran 2 trilyon dollar həcmində tədbirlər barədə qanun layihəsini imzalayıb. Sənəd əsasən işsizlik üzrə müavinətləri, xəstəxanalara yardımları və bəzi sahələrə maliyyə dəstəyini nəzərdə tutur.

**Ermənistanda daha 50 nəfər koronavirusa yoluxub**

**E**rmənistanda koronavirusa yoluxanların sayı 1 523 nəfərə çatıb. SİA erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 50 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bu günədək Ermənistanda 24 nəfər koronavirusun qurbanı olub, 840 nəfərin müalicəsi davam edir. Ölkədə mayın 14-dək fəvqəladə vəziyyət elan olunub

**Baş redaktor:**

**Bəhrüz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492**

**http://www.ses-news.az**

**http://www.sesqazeti.az**

**E-mail: ses@sia.az**

**Tel:598-33-90 Faks:493-11-62**

**Redaksiyanın  
mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.**

**Qəzet “Səs”in komputer mərkəzində yayılır, səhifələnilir.**

**“Azərbaycan” nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet**

**bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur**

**Tiraj: 4600**